



**PREZİDENT İLHAM ƏLİYEV:
“TEKNOFEST” BİZİM BİRLİYİMİZİN
NÖVBƏTİ NÜMAYİŞİDİR!**

OTOPLAZA MALL SERVİS

15% ENDİRİM KUPONU

Bu kupon, 30 Dekabr 2022 –ci il tarixinədək Otoplaza Mall servis mərkəzində Hyundai və Kia markalı avtomobillərin servis xidmətləri və orijinal ehtiyat hissələri üçün istifadə edilə bilər. Kupon digər endirimlərlə yanaşı keçərli deyildir.



otoplaza
MALL



📍 Babək pr, 61 C. Otoplaza Mall avtomobil şəhərciyi.

OTOPLAZA MALL SERVİS

15% ENDİRİM KUPONU

Bu kupon, 30 Dekabr 2022 –ci il tarixinədək Otoplaza Mall servis mərkəzində Hyundai və Kia markalı avtomobillərin servis xidmətləri və orijinal ehtiyat hissələri üçün istifadə edilə bilər. Kupon digər endirimlərlə yanaşı keçərli deyildir.



otoplaza
MALL



📍 Babək pr, 61 C. Otoplaza Mall avtomobil şəhərciyi.



MADE IN
AZERBAIJAN

FAKHRIYA
KHALAFOVA

Nuray
PARFUMS





AZART EXCLUSIVE CAR STYLING

Azərbaycanda lüks sinif avtomobillərin yüksək keyfiyyətli tuningi, restaylı və bərpası.



- TUNING İŞLƏRİ
- EHTİYYAT HİSSƏLƏRİ
- RESTAYL - FACELIFT
- İNTERYER DİZAYN
- VİNİL İŞLƏRİ

- KARBON ÜZLƏNMƏ
- SƏS BOĞUCU SİSTEMİN YİGİLMƏSİ
- AUDIO SİSTEM
- DİSKLƏRİN BƏRPASI
- DƏMİRÇİ İŞLƏRİ

- BATIQLARIN BƏRPASI
- RƏNGSAZ-MALYAR
- MÜHƏRRİK İŞLƏRİ
- ÇİLİNGƏR
- ELEKTRİK

- DİAGNOSTİKA
- ADAPTASIYA
- KİMYƏVİ TƏMİZLƏMƏ
- POLİROVKA
- KERAMİKA 9H PRO

Address: AZ1001
Azərbaycan Bakı
Faiq Yusifov 71,
(Nərimanov keçmiş Pekin restoranının yanı)

Address: AZ1001
Azərbaycan Bakı
Yusif Vəzir Cəmənzəminli 5
(Olimpik Star idman kompleksinin yanı)

azart_tuning
tuningservice.az
www.az-art.az

+99455 855 77 66
+99450 978 55 55

Nati®

OLLEY
Chocolate Covered



**BOOOL
SÜTLÜ**

Golf

MARAŞIM



**MARAŞ'TA
ÜRETİM**



Golf

Tadını Çıkar!

**DÜNYA MEBELİ BİR ÜNVANDA,
BİR MƏKANDA!**

BİZİM
MEBEL ŞƏHƏRİ

www.bems.az



BAKİ-SUMQAYIT ŞOSSESİ
7-Cİ KM / RİYAD TİCARƏT MƏRKƏZİ

012 408-71-08;
050 358-35-75

BU SAYIMIZDA



**PREZİDENT
İLHAM ƏLİYEV:**
"TEKNOFEST" bizim
birliyimizin növbəti
nümayişidir!

səh.6



**FORMULA 1 AZƏRBAYCAN
QRAN-PRİSİ
VƏ YA "BADÜKÜBƏDƏ
KÜLƏK YARIŞI"**

səh.26



**"Çempionlar"
turnirindən
"medal yağışı"**

səh.34



**"NEFTÇİ İDMAN
KLUBU" AZƏRBAYCAN
İDMANININ
FLAQMANIDIR**

səh.38



**Türkiyədən 6 medal
2 qızıl, 2 gümüş, 2
bürünc**

səh.42

**"70 ölkədən
700 idmançı
dünya kubokunda"**



səh.22

**MİLLİ KOMANDAMIZ
AVROPA ÇEMPİONU
OLDU! FUTBOLDA DA
BUNU BACARDIQ!**



səh.30

**ANNA BAŞTADAN
NÖVBƏTİ QƏLƏBƏ**



səh.36

**USTA
CÜDOÇULARIMIZDAN
AVROPAYA USTAD
DƏRSLƏRİ**



səh.40

**Hafiz Baxşəliyev:
"ÜRƏYİM AZƏRBAYCANLA
DÖYÜNÜR"**



səh.45

SPORTSMAN

Baş redaktor:

Rəşad Qəmərsəhoğlu
əməkdar jurnalist
idman ustası

Ünvan: Bakı, Fətəli Xan Xoyski 10,
Tofiq Bəhramov adına
Respublika Stadionu
Telefon: 012 511 15 32
e-mail: sportsmagazine@mail.ru
www.sportsman.az

Jurnal Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyində qeydiyyatdan
keçmişdir. №1164

Müəlliflərlə redaksiyanın mövqeyi
uyğun gəlməyə bilər.
Reklamlarda gedən mətnlərə görə
jurnal məsuliyyət daşımır.

Jurnalda "AZƏRTAC" DİA-nın
materiallarından istifadə edilib.

Üz səhifədə:

Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev,
Birinci xanım Mehriban Əliyeva,
Türkiyə Respublikasının Prezidenti
Rəcəb Tayyib Ərdoğan,
Birinci xanım Əminə Ərdoğan



Mayın 26-da Bakıda "TEKNOFEST Azərbaycan" festivalı start götürüb.

"TEKNOFEST" Aerokosmik və Texnologiya Festivalı Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi "Türkiye Teknoloji Takımı" – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən başlayaraq hər il keçirilir. Türkiyədən kənarda ilk "TEKNOFEST" Azərbaycanı

Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində təşkil olunub.

"TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalının təşkilatçıları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi və "Türkiye Teknoloji Takımı" – T3 Vəqfidir. Festivalın açılışı

bu möhtəşəm tədbirə hazırlığın gedişatını əks etdirən videoçarxın nümayişi ilə başlayıb. Açılış mərasimində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, "TEKNOFEST"-in İdarə Heyətinin və T3 Fondu Qəyümlər Şurasının sədri Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış ediblər.



Rəşad Nəbiyev: “TEKNOFEST” Türkiyədən kənarda ilk dəfə məhz Azərbaycanda keçirilir. Bu festival ölkələrimiz arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürüdür. Bu, eyni zamanda, Azərbaycan və Türkiyənin gələcəyə birgə addımlamaq mesajıdır. Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamla təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strateji sənədində müasir innovasiyalar məkanının qurulması məsələsi əksini tapıb. “TEKNOFEST” festivalının Azərbaycanda keçirilməsi innovasiya üfurlərini daha da genişləndirir. Gənclərə özlərini sınamaq, xəyallarını gerçəkləşdirmək üçün yeni platforma, meydan təqdim edir. “TEKNOFEST Azərbaycan” festivalına qatılan gənclərin ən böyük qazancı əldə etdikləri təcrübələrdir. Festival gənclərin texnologiya və innovasiya sahəsində potensialının üzə çıxarılması üçün unikal platformadır.



Rəşad Nəbiyev

bütün məsələnin kökü özünə inamdan başlayır. İnənə başladığınız işlərdə ailənizə, ailənizdən vacib millətinizə, millətinizdən vacib insanlığa faydalı olmağı qarşınıza məqsəd qoyun. Əminəm ki, əgər bu nüanslara dəyər verərək çalışsanız, etdiyiniz bütün işlərdə dünyanın ən yaxşısı ola bilərsiniz.

Biz “TEKNOFEST”i uşaqlarımızın və gənclərimizin arzularının həddi, onların qarşısında heç bir maneə olmasın deyər keçirik. 2018-ci ildə 18 yarışma ilə başladığımız “TEKNOFEST”də yarışma sayı bu gün 40-a çatıb. İnənə ki, 10 müsabiqə və “Take Off” Müəssisə Zirvəsi ilə başlayan “TEKNOFEST” gənc qardaşlarımızın Azərbaycana marağı ilə getdikcə daha da böyüyəcək. Bu vəsilə ilə türk uşaqları əzmkarlıqları sayəsində nəyə nail ola biləcəklərini dünyaya göstərəcəklər.



Selçuk Bayraktar

Selçuk Bayraktar: Qardaş Azərbaycanda olmaqdan qürur duyuram. “TEKNOFEST” dünyaya açılarkən ilk gəldiyimiz yer təbii ki, qardaşımızın evi, Bakı olacaqdı. Bir millət, iki dövlət olaraq qardaşlığımız dəfələrlə sınıandı və şükürlər olsun hər dəfəsində könül bağımız daha da qüvvətləndi. Azərbaycanda gözəl bir atalar sözü var: “Dost dar gündə tanınar”. Biz hər zaman dar gündə də, şad gündə də bir yerdə olduq. Bakını İstanbuldan fərqləndirməyən Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu da, Qarabağa xidmət edən yüksək texnoloji milli pilotsuz uçuş aparatlarını hazırlayan türk mühəndisləri də eyni ruha sahibdirlər. Bizim ürəyimizdə bir yara olan Qarabağ, eyni zamanda, qardaşlığımızın zirvəsidir. Bu səbəblə Qarabağı yenidən vətən torpağı edən Zəfərin əsl memarı olan əziz şəhidlərimizi bir daha qarşınızda anıram. Ruhlari şad olsun!

Bu gün ölkələr müstəqilliklərini qorumaq üçün yüksək texnologiyalara sahib olmalıdırlar. Gənclər bu istiqamətdə özlərini təsdiqləməli, bilik və bacarıqlarını daim artırmalıdırlar. Bacaracağına inanmayan insan necə mübarizə apara bilər, məqsədinə necə çata bilər? Buna görə



Mustafa Varank

Mustafa Varank: Azərbaycanda olmaqdan məmnunuq. “TEKNOFEST”in ilk məşəlını əvvəlcə İstanbulda, sonra Anadoluda yandırdıq. Ötən il Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “TEKNOFEST”i beynəlxalq bir brendə çevirəcəyik” dediyi zaman, təbii ki, ilk dayanaq məntəqəmiz Azərbaycan oldu. Hər il TEKNOFEST məkanında yaşadığım o həyəcanı, coşqunu, sevinci bu



gün daha fərqli yaşayıram. Hazırda təkcə Türkiyə adından yox, qardaş Azərbaycan adından da sevinirəm. Türk dünyası üçün, İslam dünyası üçün sevinirəm. Bu gün burada iştirak edənlər sabaha dünyaya yol göstərəcək mühəndislər, elm adamları, tədqiqatçılar olacaq. Sizin yerinizdə ola bilsəydim bu meydanda məskən salardım. Hər bir təyyarəni, hər bir texnikanı bir-bir araşdırar, qeydlər götürürdüm. Lazım gələrsə evə getməzdim, burada yatardım. Bu meydanda olmaq sizlər üçün yaradılmış böyük bir şansıdır. Müstəqillik hekayəmizin adı "milli texnologiya həmləsidir". Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə üçün hədəflər müəyyənləşdirilib. 10-15 il əvvəl bəzi ölkələr müdafiə sənayesi məhsullarını, PUA-ları satmır, gizli və açıq şəkildə embarqo qoyurdular. Türkiyə terrorla, terroristlərlə mübarizə apararkən texnoloji avadanlıqlardan məhrum qalırdı. Amma "milli texnologiya həmləsi" onların planlarını pozdu. Bir zamanlar PUA satmadıqları türk milləti bu gün dövrünün ən mükəmməl texnoloji məhsullarını istehsal edir. Bu gün həmin ölkələr bu meydanda da gördüyünüz türk istehsalı olan texnikaları almaq üçün növbədə dayanıblar. Siyasi mənada tam müstəqil olmağın yolu texnologiya sahəsində müstəqillikdən keçir. Biz bunu hər yerdə deyirik, amma Azərbaycanda

deməyin xüsusi mənası var. Çünki biz texnologiya sahəsində müstəqil olmamağın cəzasını uzun müddət çəkdik. Qarabağdakı işğalın, zülmün qarşısında dünyanın necə səssiz qaldığını azərbaycanlı qardaşlarımız və biz çox yaxşı bilirik. Bu gün burada keçirilən "TEKNOFEST Azərbaycan" hər kəsə verilən ən gözəl cavabdır. Biz Bakıda təkcə festival keçirmirik, eyni zamanda, bütün dünyaya müstəqilliyimizi, bir millət, iki dövlət olduğumuzu göstəririk.

Festival çərçivəsində 8 texnoloji müsabiqə, 3 beynəlxalq tədbir keçirilib

"TEKNOFEST" çərçivəsində keçirilən yarışlarda pilotsuz uçuş aparatları, robotexnika, peyk mo-

delləşdirilməsi və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərmək imkanı verir. Festivalda iştirak üçün ümumilikdə 1000 komanda, 5000-dək şəxs müraciət edib. Azərbaycanın 52 rayonundan, Türkiyənin isə 40 bölgəsindən gənclər festivalda iştirak üçün qeydiyyatdan keçiblər.

Festival elmi, texnologiyani sevən gənclərə özünü sınamaq, ideyalarını reallaşdırmaq imkanı verəcək, təcrübə qazandıracaq. Eyni zamanda, birlikdə çalışan gənclərə komanda ruhu aşılacaq. Sağlam mühitdə rəqabət aparmağı, əzmkar olmağı öyrədəcək.

"TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalı çərçivəsində qardaş Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən aviaşou festivalının ən yaddaqalan hadisələrindən biri olub.



Türkiyə və Azərbaycanın dövlət bayraqları və "TEKNOFEST" festivalının bayrağı Bakı səmasında dalğalanıb

Vətən müharibəsinin iştirakçısı, polkovnik Abdulla Qurbaninin təqdimatında möhtəşəm hava şousu ilk dəfə eyni təyyarədə uçuş edən qardaş Azərbaycan və türk pilotlarından ibarət aerobatika heyətlərinin keçidi ilə başlayıb. Vətən Müharibəsi Qəhrəmanı polkovnik Rəşad Nadirovun başçılıq etdiyi Mİ-17 helikopterlər üçlüyü ilk olaraq Türkiyə və Azərbaycan respublikalarının dövlət bayraqlarını və "TEKNOFEST" festivalının bayrağını Bakı səmasında dalğalandırıb.

Sonra Mİ-24 helikopterləri üçlüyü, MFİ-17 ("Super Muşşaq") təlim təyyarələrindən ibarət üçlük, aviabazalarda təyyarəçilərin uçuş qabiliyyətinin daim yüksəldilməsinə xidmət



yenidən ali pilotaj fiqurlarını nümayiş etdirmək üçün aviaşou keçirilən hava məkanına qayıdıb və sıçrama, çevrilmə, qalxan, sərt həlqə, sıçramada çəllək və minimal sürətli keçid

yatda olan polkovnik Xəlil Yusubovdur.

Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 və MİQ-29 qırıcı təyyarələri, hərbi helikopterlər və qardaş Türkiyənin "Solo Türk", "Türk Ulduzları", "HÜRKUŞ" aerobatika komandaları, "ATAK" helikopterləri və "Akıncı" PUA-sı ilə nəfəs kəsən hava şousu təqdim ediblər. Milli şahinlərimiz də qardaş Türkiyənin pilotları ilə yanaşı, mürəkkəb manevrlərin öhdəsindən layiqincə, cəsarətlə, qətiyyətlə gəlib və bu dəfə də tamaşaçıları valeh ediblər.

"Ay-ulduz"lu türk bayrağını səmada əzəmətlə dalğalandıran qəhrəman türk pilotları ilə yanaşı, bu gün İkinci Qarabağ savaşında Azərbaycanın üçrəngli bayrağını tarixi və əbədi torpaqlarımız olan cənnət Qarabağımızda, Şuşanın səmalarında qürurla dalğalandıran milli şahinlərimiz də məharət və peşəkarlıqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, "TEKNOFEST Azərbaycan" bir sıra komponentlər üzrə təşkil olunur. Bunlara texnologiya müsabiqələri, "Take off Baku" startap sammiti, "Smart Qarabağ" Hakatonu, Türk Dövlətləri Təşkilatının İKT üzrə nazirlər toplantısı, "Rocket League" və "TEKKEN" oyunları üzrə Avropa kuboku, sərgilər, hava şouları, konsertlər və əyləncə attraksionları daxildir.

Festivalın ilk gününün sonunda ziyarətçilər üçün musiqi proqramı və lazer şou təqdim olunub.



edən reaktiv mühərrikli L-39 təlim təyyarələri üçlüyü, hava məkanında aviasianın hakimiyyətini qoruyub saxlayan, hücum təyyarələrini və digər quru qoşun birləşmələrinin havadan qorunması və himayəsində müstəsna rol oynayan çoxməqsədli, səsdən iti MİQ-29 qırıcı təyyarələr üçlüyü, yerüstü hədəflərə dağıdıcı zərbələr endirən hücumçu SU-25 təyyarələr qrupu öz nümunəvi uçuşları ilə tamaşaçıları salamlayıb.

MİQ-29 təyyarələr qrupundan ayrılan "Qarabağ" ordenli qəhrəmanımız polkovnik Zaur Rüstəmov

edib.

Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinin "ATAK", "AKINCI-SLTRK", "HÜRKUŞ" təyyarələri, eləcə də "Solo Türk" və "Türk Ulduzları"nın nümunəvi uçuşları tamaşaçıları heyran qoyub.

"Türk Aviasiya və Kosmik Sənaye" şirkətinin istehsalı olan "HÜRKUŞ" təyyarəsində ön pilot Murad Ösbala olub. Digər pilot isə Azərbaycan Hərbi Hava Qüvvələrindən ehtiyata buraxıldıqdan sonra "HÜRKUŞ" aerobatika komandasında xidmət edən ilk azərbaycanlı test-pilot, ehti-



“TEKNOFEST Azərbaycan”ın ikinci günündə hava şousu nümayiş olunub

“TEKNOFEST Azərbaycan” festivalının ikinci günü də böyük maraqla qarşılanıb, şoular, müsabiqələr və əyləncə proqramı ilə zəngin olub.

İlk olaraq festival ziyarətçiləri “Smart Qarabağ” Hakatonunun gedişatı barədə məlumatlandırılıb. Hakatonda Azərbaycan və Türkiyədən ümumilikdə 30 komanda final mərhələsinə vəsiqə qazanaraq mübarizə aparır. Finalda mübarizə aparmaq hüququ qazanan komandalar işğaldan azad olunmuş Qarabağın normal regiona transformasiyası istiqamətində “Ağıllı həllər” təklif edirlər.

“Smart Qarabağ” Hakatonuna mayın 25-dən start verilib. Bu hakatonun keçirilməsində əsas məqsəd işğaldan azad edilmiş Azərbaycan ərazilərində “Ağıllı şəhər” həllərinin tətbiq edilməsi, bu ərazilərin rahat, qənaətcil, ekoloji təmiz regiona transformasiyası, sakinlər və sahibkarlar üçün münbit ekosistemin yaradılması və kənd təsərrüfatı üçün daha səmərəli şəraitin qurulmasına töhfə verməkdir.

Hakatonun finalçıları arasında 20 Azərbaycan və 10 Türkiyə komandası mübarizə aparır. Hər bir komandaya hakatonun anbarın-

da mövcud olan avadanlıqların və proqramların spesifikasiyası təqdim olunub və marafon fasiləsiz olaraq 50 saat davam edəcək.

Finalçılar iş prosesində əşyaların interneti (Internet of things), tətbiqi proqramlaşdırma interfeysi (Application Programming Interface), süni intellekt (Artificial Intelligence), bulud hesablama xidmətləri (Cloud Computing Services), idarəetmə panelləri (Dashboards), maşın öyrənməsi (Machine Learning), maşınlararası qarşılıqlı əlaqə (Machine-to-Machine Communications), “Mesh” şəbəkələr (Mesh Networks) və digər texnologiyaların üstünlüklərindən faydalanırlar.

Sonra Xəzər dənizində nümayiş olunan “Take on gravity show” festival iştirakçıları tərəfindən maraqla qarşılanıb. Şou zamanı havada müxtəlif truklar və akrobatik hava nümayişləri təqdim olunub. Bakılılar və şəhərimizin qonaqları quraşdırılmış xüsusi tribunada nümayiş böyük coşqu ilə izləyiblər. Həmçinin ölkəmizdə ilk dəfə su üzərində “FI-

yboard” şousu təşkil olunub. Şou məşhur ispaniyalı “flyboarder” Lindsay McQueenin təqdimatında baş tutub.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “SU-25” (5 ədəd) və “MiQ-29” (2 ədəd) qırıcı təyyarələri və hərbi helikopterlərinin, eləcə də Türkiyənin “Solotürk” (2 ədəd F16), “Türk Ulduzları” (5 ədəd F5) və “Hürkuş” aerobatika komandalarının, ATAK helikopterlərinin və AKIN-CI PUA-sının iştirakı ilə keçirilən hava şouları bu gün də ziyarətçilərin qəlbini fəth edib.

Günün birinci yarısında dövlət rəsmiləri sərgilərlə tanış olublar. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, müdafiə sənayesi naziri Mədət Quliyev, dövlət sərhəd xidmətinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslər “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində nümayiş olunan hərbi texnikalara, Müdafiə Sənayesi Nazirliyinin və digər qurumların pavilyonlarına baxış keçiriblər.

Festivala qatılan “BAYKAR Texnologiyalar” şirkətinin baş direktoru Haluk Bayraktar AMEA-nın pavilyonu və akademiyanın Yüksək Texnologiyalar Parkının (YTP) təqdim etdiyi innovativ məhsullarına baxış keçirib.

Haluk Bayraktar ilk dəfə Türkiyədən kənarda, Bakıda keçirilən bu mötəbər festivalın yüksək səviyyədə təşkil olunduğunu söyləyib. Şirkətin baş direktoru AMEA pavilyonunda təqdim olunan məhsullar arasında xüsusən pilotsuz uçuş aparatları, robotlar, “ağıllı” qurğular, o cümlə-



dən mühərrik və sürtkü yağlarına böyük diqqət göstərib, akademiya-da əldə olunan nailiyyətləri yüksək qiymətləndirib.

“Düşünürəm ki, bu festival hər il daha da inkişaf edərək böyük bir platformaya çevriləcək”, - deyərək qeyd edən Haluk Bayraktar festivalda iştirak edən hər bir müəssisə və təşkilata uğurlar arzu edib.

Yüksək Texnologiyalar Parkının baş direktoru iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov Haluk Bayraktarı rəhbərlik etdiyi texnoparkda əldə olunan nailiyyətlər, istehsal olunan rəqabətədözümlü məhsullarla yaxından tanışlıq və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün YTP-yə dəvət edib.

“TEKNOFEST Azərbaycan” çərçivəsində ilk gündən yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında müsabiqələrin keçirildiyi Yarışmaçılar Zonası bu gün də iştirakçıların maraqla ziyarət etdiyi məkanlardan olub. Müsabiqənin münisflər heyəti komandaların stendlərinə baxış keçirir, qiymətləndirmələr aparırlar. Festivalda ümumilikdə 8 müsabiqə - “Baku Skills”, “Pilotsuz uçuş aparatları”, “ROBOTİKS”, “AgroTech”, “Sosial innovasiyalar”, “Həvəskar peyk modeləşdirilməsi”, “PLANER”, “Ətraf mühitin qorunması və bərpa olunan enerji mənbələri” təşkil olunub. Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilir - məktəblilər (A), tələbələr (B) və fərdi şəxslər, yaxud sahibkarlar (C). Bəzi müsabiqələr yalnız bir və ya iki kateqoriyada aparılır. Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdığı 1000-dən çox komanda müraciət edib. Onlardan 170 komanda finala vəsiqə qazanıb.

Festivalda Kiber İdman üzrə Avropa çempionatının “Tekken7” ya-

rışlarına start verilib. “Tekken7” üzrə Azərbaycan, Türkiyə, Fransa, Gürcüstan, Macarıstan, İsrail, İtaliya, Şimali Makedoniya, Monako, Monteneqro, Polşa, Serbiya, Slovakiya, İspaniya, Uels, Malta və İsveçdən ümumilikdə 17 iştirakçı mübarizəyə başlayıb.

Qeyd edək ki, çempionatın təşkilatçısı Avropa və Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi göstərir.





“Take Off Baku” Startap Sammitinin qalibləri müəyyənləşib

Türkiyə Texnoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində “Take Off Baku” Startap Sammitinin qalibləri məlum olub.

canın “E-Point” startapı (layihənin adı: Fintech, ödəniş sisteminin inteqrasiyası texnologiyası), 3-cü yer üzrə Türkiyənin “Co-Print” startapı (layihənin adı: 3D texnologiyası) olub.

SOCAR-ın Bakı Ali Neft Məktəbinin iki komandası “TEKNOFEST Azərbaycan” festivalında birinci yeri tutub

Neft və Sənaye Universitetinin 3 komandası “TEKNOFEST Azərbaycan” çərçivəsində keçirilən müsabiqələrin qalibi olub

“TEKNOFEST Azərbaycan” çərçivəsində yuxarı



Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, 50 iştirakçıdan 25 startap final mərhələsinə keçid alıb. Startaplar pitçinq, innovativlik, müştəri yönümlülük, rəqəbatədavamlılıq, məhsul təklifi, kommersiyalaşdırılma potensialı və komanda səriştəliliyinə görə qiymətləndirmə prosesindən keçiblər.

Finala vəsiqə qazanmış 25 startapdan 14-ü Azərbaycanı, 4-ü Türkiyəni, 3-ü ABŞ-ı, 1-i Misiri, 1-i Pakistanı, 1-i Argentinanı, 1-i Estoniyanı təmsil edib.

“Take Off Baku” Startap Sammitinin qalibi 1-ci yer üzrə ABŞ-ın “Resepsta” startapı (layihənin adı: elektron qəbzlərin yaradılması sistemi), 2-ci yer üzrə Azərbaycanın



rı sinif şagirdləri, tələbələr və startapçılar arasında keçirilən müsabiqələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) komandaları Aqrar Texnologiyalar və Robototexnika və Yaşıl texnologiyalar müsabiqələrinin qalibi olublar.

ADNSU-nun “BlizzadrTS” komandası Aqrar Texnologiyalar, “MECHANİCS” komandası Robototexnika, “MakerTronika” komandası isə Yaşıl texno-



BAKU SKILLS MÜSABİQƏSİ

BİRİNCİ



logiyalar müsabiqəsində birinci yerə layiq görülüb. "BlizzadrTS" və "MECHANİCS" komandaları B, "MakerTronika" komandası isə C kateqoriyasında yarışıb.

Qeyd edək ki, "TEKNOFEST Azərbaycan" çərçivəsində yuxarı sinif şagirdləri, tələbələr və startapçılar arasında ümumilikdə 8 müsabiqə - "Baku Skills", Pilotsuz uçuş aparatları, "ROBOTİKS", "AgroTech", "Sosial innovasiyalar", "Həvəskar peyk modelləşdirilməsi", "PLANER", "Ətraf mühitin qo-

TAKE OFF BAKU
STARTAP SAMMİT

BİRİNCİ



runması və bərpa olunan enerji mənbələri" təşkil olunub, Müsabiqələr 3 kateqoriya iştirakçı arasında keçirilib - məktəblilər (A), tələbələr (B) və fərdi şəxslər və ya sahibkarlar (C). Müsabiqələrə qatılmaq üçün 5 mindən çox gəncin formalaşdırıldığı 1000-dən çox komanda müraciət edib.

**Milli Aviasiya Akademiyasının komandası
"TEKNOFEST Azərbaycan" festivalında iki
müsabiqə üzrə birinci yeri tutub**

Milli Aviasiya Akademiyasının "MockingJay" komandası "TEKNOFEST Azərbaycan" festivalı çərçivəsində keçirilən iki müsabiqə üzrə birinci yeri tutub.

Akademiyaya Pilotsuz Uçuş Aparatları (PUA) və "Planer" müsabiqələrində B kateqoriyası (tələbələr arasında) üzrə birinciliyi qazanıb.

Qeyd edək ki, PUA müsabiqəsində tələbələrə həvalə olunan tapşırıqlar elektronika, mexanika və proqramlaşdırma sahələrində nəzəri və təcrübə biliklərinin tətbiqinə və inkişafına imkan yaradır.

Müsabiqənin şərtlərinə əsasən qeydiyyatdan uğurla keçmiş tələbələrə ibarət komandalar müxtəlif tipli PUA modellərini layihələndirməlidirlər.

"Planer" müsabiqəsi çərçivəsində isə Azərbaycanlı tələbələr əfsanəvi "ASW 28" planer modelinin hazırlanmasında yaxından iştirak ediblər.

ROBOTEXNİKA MÜSABİQƏSİ

BİRİNCİ



Modelin hazırlanması zamanı tələbələr təyyarə və hava gövdəsi üçün nəzərdə tutulan avadanlıqların dizayn edilməsini, dəqiq telemetriya, proqramlaşdırma, avtonom uçuş mexanizmi, müxtəlif sensorlar və faydalı kameralar vasitəsilə uçuş zamanı ərazi məlumatlarının toplanmasını praktiki olaraq tətbiq ediblər.

"SMART QARABAĞ"
HAKATONU

BİRİNCİ





Prezident İlham Əliyev

-Əziz qardaşım, Türkiyə Respublikasının Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan.

Əziz dostlar, bacılar və qardaşlar.

Bildiyiniz kimi, bu gün Azərbaycanda bayram günüdür, Müstəqillik Günüdür, bizim ən əziz bayramımızdır. Bu bayramı ikiqat bayram edən əziz qardaşımın bizimlə bərabər olmasıdır. Xahiş edirəm, bütün Azərbaycan xalqı adından Türkiyə Respublikasının Prezidentini və onunla bərabər Azərbaycana gəlmiş bütün bacı-qardaşlarımızı səmimiyyətlə salamlayaq.

Yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Əfsuslar olsun ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır, müstəqillik şəraitində yaşayır, öz həyatını özü qurur və müstəqillik yolu ilə inamla gedir. Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz

30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

Biz iki həftə bundan əvvəl Türkiyənin gözəl yerlərindən biri olan Rizedə əziz qardaşım ilə bərabər idik, iki həftədən sonra Bakıda yenə də bərabərlik. Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun. Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir, bölgə üçün, dünya üçün də çox önəmli amildir, təhlükəsizlik, sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır. Bunu biz və bütün dünya İkinci Qarabağ müharibəsi zamanı gördük. Türkiyə bizim yanımızda idi. Əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" deməsi bizə əlavə güc verdi, ruh verdi, inam verdi. Azər-

baycan xalqı bunu heç vaxt unutmayacaq.

Bizim tariximiz parlaqdır və tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Xatırlayıram, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2020-ci ildə Zəfər paradında gördük. Tarixi Zəfərimizdən sonra yenə də əziz qardaşım ilə birlikdə Azadlıq meydanında biz Türkiyə və Azərbaycan ordularının hərbi paradını qəbul etdik. Bu, birliyimizin təntənəsi idi. Bu, bütün dünyaya verilən aydın mesaj idi ki, biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.

Keçən il iyunun 15-də - Milli Qurtuluş Günündə hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada idi. Bu da çox əlamətdar hadisə idi. 15 iyun da bayram günüdür, 28 may da bayram günüdür. Biz bu bayram günlərini bir yerdə qeyd etdik və tarixi Şuşa Bəyan-naməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zir-



vəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir – siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində. Bu gün “TEKNOFEST” bizim birliyimizin növbəti nümayişidir, onun təzahürüdür. “TEKNOFEST” elm, inkişaf, bilik, texnologiya bayramıdır. Əminəm ki, “TEKNOFEST”də iştirak edən gənclər bu tarixi günü hər zaman yadda saxlayacaqlar. Bir neçə gün bərabər olan Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın oldu, bir-birini tanıdı və əminəm ki, gələcəkdə də daim bir yerdə olacaqlar.

Türk dünyasının böyük oğlu, dünyaşöhrətli alim, Nobel mükafatı laureatı hörmətli Əziz Səncər də “TEKNOFEST”in hörmətli qonağı qismində təşrif buyurub. Əziz bəylə keçən görüşümü xatırlayıram, mənə dedi ki, onun böyük arzusu var idi hər zaman – Şuşaya getmək. Mənimlə görüşdən sonra Şuşaya getmişdir və bildirmişdir ki, artıq həyatda nəyə nail olmaq istəmişəmsə, ona nail olmuşam - Şuşanı da gör-

düm. Bu, bizi də çox xoşbəxt etdi. Əziz Səncər kimi insanlar gənclər üçün nümunədir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan. Siz gənclər, Əziz bəyə oxşamağa çalışmalısınız.

Bu gün, eyni zamanda, Selçuk Bayraktarı səmimiyyətlə salamlamaq istəyirəm. Selçuk bəy nəinki “TEKNOFEST”in təşkilatçısı və təşəbbüskarıdır, Selçuk bəy və Bayraktarlar ailəsi dünyada çox məşhur bir ailədir. İkinci Qarabağ savaşında məşhur “Bayraktar” PUA-larının rolunu indi dünyada bilməyən yoxdur. Selçuk bəy dünən Şuşada idi. Əminəm, Şuşanı görərək bir daha şahidi oldu ki, Azərbaycan və Türkiyə qarşıda duran istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Xalqlarımız öz milli qururunu müdafiə etmək, təmin etmək üçün hər zaman hər bir addıma fədakarcasına hazırdırlar. Selçuk bəy də gənclər üçün gözəl nümunədir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar.

Bir də təvazökarlıqdan kənar olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var - o da mənim

qardaşım ilə mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir güc mərkəzinə çevrildik.

Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib Ərdoğanın adı ilə bağlıdır. Mən də öz fəaliyyətimdə həmişə çalışmışam ki, Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edim, Azərbaycanın müstəqil siyasətini təmin edim. Bizim aramızdakı qardaşlıq bütün Türkiyə və Azərbaycan xalqına nümunə olmalıdır.

Mən bir daha əziz qardaşım, hörmətli Prezident və Türkiyədən gəlmiş bütün dostlarımıza, qardaşlarımıza, bacılarımıza bu bayram günündə bizimlə bərabər olduqları üçün öz təşəkkürümü bildirmək istəyirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək.

Yaşasın Türkiyə-Azərbaycan birliyi, qardaşlığı! Qarabağ Azərbaycandır!



Prezident Rəcəb Tayyib Ərdoğan

- Hörmətli Prezident, əziz Qardaşım.

Xanımlar və bəylər, əziz gənclər, hörmətli qonaqlar.

Sizi ən səmimi duyğularımla, məhəbbətlə salamlayıram.

Can Azərbaycanın Müstəqillik Günündə sizinlə bərabər olmaqdan böyük məmnunluq duyuram. Müstəqilliyin necə qazanıldığını, nə qədər dəyərli olduğunu çox yaxşı bilən bir millətin övladı olaraq Müstəqillik Gününüzü səmimi-qəlbdən təbrik edirəm. İstiqlal və gələcək yolunda apardığımız şanlı mübarizələri şəhidlikləri ilə taclandıran qəhrəmanlarımızı rəhmət və hörmətlə yad edirəm. Rəbbim əziz şəhidlərimizin ruhlarını şad, məkanlarını behişt etsin. Rəbbim bizləri də şəhidlərimizin müqəddəs və mübarək yolundan ayırmasın.

İki həftə əvvəl Rize-Artvin Hava Limanının açılışını əziz qardaşım hörmətli İlham Əliyev ilə birlikdə gerçəkləşdirmişdik. Bu gün isə küləyi sərt, insanı mərd bu gözəl paytaxt Bakıda bir başqa tarixi görüşə yenə birlikdə imza atırıq. Əziz

qardaşım İlham Əliyevin timsalında Can Azərbaycanın mümtaz xalqına səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.

Xəzərin incisi Bakıda "bir millət, iki dövlət, tək festival" şüarı ilə dünyanın ən nüfuzlu aviasiya, kosmos və texnologiya festivalı – "TEKNOFEST"-i keçiririk. Bu qürurlu günümüzdə sevincimizi bölüşdüyü üçün dəyərli alimimiz Əziz Səncərə şəxsən öz adımdan və millətim adından təşəkkür edirəm. Badi-Kubədən, yəni, küləklər şəhəri gözəl Bakıdan Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun azərbaycanlı qardaşlarımızla birlikdə mübarizə apardığı torpaqların hər qarışına, Natəvanın qəzəlinin eşidildiyi ovalıqlara, şəhidimiz Xudayar qardaşımın mahnı oxuduğu diyarlara, Gəncəyə, Şuşaya, Füzuliyə, Laçına, Azərbaycanın hər bölgəsinə salam və sevgilərimi göndərirəm. Bu gün bir daha burada nümayiş etdirilən əzəli və əbədi qardaşlığımızı Rəbbim daimi etsin.

Əziz qardaşlarım, bu il diplomatik əlaqələrimizin yenidən

qurulmasının 30-cu ildönümünü böyük bir qürurla qeyd edirik. Ortaq tariximizdən aldığımız ilhamla aramızdakı dostluq və məhəbbəti daha da sağlamlaşdırır, birlik və bərabərliyimizi daha da möhkəmləndiririk. Diplomatik münasibətlərimiz 30 il əvvəl qurulsada, taleyimizin birliyi tarixin dərinliklərinə qədər uzanmaqdadır. 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz orta q mübarizəmizdə yenedən bərabər olmuşdur. Aramızdakı məhəbbətin gücünü mərhum Bəxtiyar Vahabzadənin bu gözəl misraları ilə ifadə etmək istəyirəm:

*Bir ananın iki oğlu,
Bir ağacın iki qolu,
O da ulu, bu da ulu,
Azərbaycan, Türkiyə.*

*Dinimiz bir, dilimiz bir,
Ayımız bir, ilimiz bir,
Eşqimiz bir, yolumuz bir,
Azərbaycan, Türkiyə.*

Bəli, bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətlik, iki xalqıq.



Göylərdə nazlı-nazlı dalğalanan ayparalarımız kimi, biz eyni inancı bölüşən qədim bir millətin mənsublarıyıq. Eynilə Anadolu kimi, bura da bizim torpağımızdır. Eynilə Türkiyə kimi, bura da bizim Vətənimizdir. Eynilə doğulduğumuz yerlər kimi, bura da bizim öz yurdu-muzdur. Eyni qaydada Türkiyənin hər bir qarışı da sizlərin Vətəniniz, yurdu-nuzdur. Türk millətinin qəlbindəki Azərbaycan sevgisini kim qoparıb ata bilər? Qardaşlar arasında kim məsafə qoya bilər? İki qardaşı hansı həddə ayıra bilər? Könlümüz arasında kim sərhəd çəkə bilər?

*Ellərin yurdunda çiçək açarkən
Bizim elə qar gelir, qardaşım.
Bu həddü kimlər çəkib könlümə,
Dar gelir, dar gelir, qardaşım.*

Bəli, biz könlümüzə çəkilən həddü-ları yıxaraq bu gün burada birlikdəyik. Qərbdən Şərqə qədər harada bir qardaşımız varsa, ora bizim evimiz, yurdu-muz, könlü coğrafiyamızın ayrılmaz bir parçasıdır. Türkiyə və Azərbaycan olaraq bu anlayışla əlaqələrimizi, şükür ol-

sun, əvvəlcə strateji tərəfdaşlıq, keçən il də Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdıq. Enerjiden mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar qurduq. Burada Selçuk qardaşıma, onun böyük qardaşına, Bayraktar ailəsinə təşəkkür edirəm. Xüsusi vurğulamaq istəyirəm ki, silahlı pilotsuz uçuş aparatlarının zirvə nöqtəsi olan "Akıncı" PUA-ları İstanbuldan buraya fasiləsiz uçuş həyata keçirməklə rekorda imza atdı. İnşallah, uğurlarımız daha çox olacaq və onları da görəcəyik.

İlham qardaşımın da misilsiz töhfələri ilə ikitərəfli əlaqələrimizi təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdırdıq. Gələcəyimiz olan gənc nəsillərin ölkələrimiz arasında bütün sahələrdəki nümunəvi əməkdaşlığı daha da inkişaf etdirəcəklərinə inanıram. Səfərimin Azərbaycanın qədim şəhərinə həsr olunan "Şuşa İli"ndə gerçəkləşməsi də xüsusi mənə daşıyır. Sizlərdən əziz şəhidlərimizin şanlı

mirasına lazım gəldikdə canınız bahasına da olsa, sahib çıxmağınızı gözləyirəm.

Əziz gənclər, bu gün buraya aramızdakı məhəbbətin göstəricisi olaraq geniş heyətlə gəldik. Hər birinizə qəlbi sizinlə döyünən gənclərimizin salamını gətirdim. Sizlərə "Can Azərbaycan" deyəndə, "Qarabağ" deyəndə üreyində fırtınalar qopan 85 milyonun salamını gətirdim. Sizlərə əllərini hər dəfə səmaya açanda Azərbaycanın firavanlığı və sabitliyi üçün dua edən Türkiyədəki qardaşlarınızın salamını gətirdim. Sizlərə Azərbaycan nəğmələri ilə sevinən, Azərbaycan ağları ilə hüzünlənən milyonlarla dostunuzun, qardaşınızın salamını gətirdim. Sizlərə bölgəsində sabitlik abidəsi olaraq yüksələn Azərbaycan ilə həmrəyliyimizin xüsusi ifadəsi kimi gələcəyə Zəfər dolu həyəcanla, coşqu ilə birgə addımlamağın anlam və mənasını gətirdim. Qarşılaşdığı bu qədər haqsızlığa, ədalətsizliyə baxmayaraq, diplomatiyada, iqtisadiyyatda, mədəniyyətdə dastan yazan Azərbaycan ilə fəxr edirik. Qardaşım İlham



Əliyevin qətiyyətli liderliyi ilə Can Azərbaycanın aydın bir gələcəyə doğru əmin addımlarla irəlilədiyini məmnuniyyətlə görürük. Sizlərə bu il anadan olmasının 130-cu ilində rəhmətlə andığım Azərbaycanın milli şairi Əhməd Cavadın bu sözləri ilə müraciət etmək istəyirəm:

*Mən Türk övladiyam, dərin ağ-
lım, zəkam var,*

*Nə vaxtadan çiyinizdə gəzə-
cəkdir yağılar?*

*Nə qədər ki, hakimlik var, məh-
kumluq var, mən varam.*

*Zülmə qarşı üsyankaram, əzil-
səm də susmaram!*

Bəli, biz haqsızlıq qarşısında susanlardan olmadıq və olmaya-
cağıq. Fürsətdən istifadə edərək
Heydər babamızı da rəhmətlə yad
edirəm. Məkanı cənnət olsun.

Biz təzyiqlə, təhdidlə qorxudu-
lanlardan olmadıq, əsla olmayaca-
ğıq. İşğala və haqsızlığa qarşı hər
şəraitdə doğru olanı söyləməkdən,
haqlı mübarizəmizi müdafiə et-
məkdən geri durmadıq və durma-
yacağıq. Bizim heç kimin torpağın-
da, ərazi bütövlüyündə gözümüz
olmadığı kimi, xəbis niyyətlilərə

verəcək bir qarış torpağımız da
yoxdur və olmayacaq. Çünki biz
təsadüflərin bir araya gətirdiyi in-
sanlar deyil, tarixi, mədəniyyəti və
mədəni dəyərləri ilə seçilən böyük
bir millətin övladlarıyıq. Harada
zəlm, haqsızlıq, ədalətsizlik varsa
səsini ucaldan, bütün gücü ilə mü-
barizəyə qalxan ürkəkli bir millətin
nümayəndələri. Qarabağ Zəfəri
millətimizin qəhrəmanlıq dastanla-
rının ən son örnəyidir. Əziz Qarda-
şım, Müzəffər Ali Baş Komandan
cənab Əliyevin qətiyyətli mövqeyi
sayəsində Qarabağ otuz il sonra
əsarətdən qurtulmuşdur. Azər-
baycan Silahlı Qüvvələrinin igid mən-
subları Qarabağda tarixdə bən-
zərinə az rast gəlinən böyük bir
Zəfərə imza atmışlar. Bu məqam
çox həssasdır, 44 günlük Vətən
müharibəsi ağıl, texnologiya və
cəsarət bir araya gəldikdə nələ-
rin edilə biləcəyini bütün dünyaya
göstərmişdir. Bu prosesdə Azər-
baycan ilə paylaştığımız müdafiə
sənayesi məhsullarımızın uğuruna
bütün dünya şahid olmuşdur. Mü-
dafiə sənayesi məhsullarında çat-
dığımız səviyyə önəmlidir. Amma
qarşımızda qət ediləcək hələ çox

məsafə var. Hər məsələdə oldu-
ğu kimi, müdafiə sənayesində də
gənclərimizin biliklərinə, enerji-
sinə, əzminə, səylərinə güvənirik.
“TEKNOFEST” məhz bu güvənin
rəmzi olan bir tədbirdir.

Bu gün “TEKNOFEST”i ölkə
xaricində ilk dəfə Can Azər-
baycanda təşkil etməyin həyəcanını
və haqlı qürurunu sizinlə bölüşü-
rük. Bura Azərbaycan gəncliyinin
bacarığını, istedadını nümayiş və
inkışaf etdirməsi üçün önəmli bir
platformadır. “TEKNOFEST” ya-
rışlarında öz işləri ilə fərqlənən
siz gənclərimiz sabahın pilotsuz
uçuş aparatlarını, süni zəkalarını,
rəqəmsal texnologiyalarını isteh-
sal edən və inkışaf etdirən alimləri
olacaqsınız. Azərbaycan ilə birlik-
də hələ neçə layihələrdə gəncləri-
mizə yeni üfəqlər açmağı və milli
texnoloji həmləmizi birlikdə real-
laşdırmağı davam edəcəyik.

“TEKNOFEST Azərbaycan”da
Türk Dövlətləri Təşkilatını təmsil
edən qonaqlarımızın da yer al-
ması məmnunluğumu daha da
artırır. Türk dünyasının ən müa-
sir texnologiyalar istehsal edəcək
gənc nəsillərlə mühüm nailiyyətlər



əldə edəcəyinə ürəkdən inanıram. "TEKNOFEST"çilər bu günə qədər Türkiyədə son dərəcə gözəl layihələrə imza atdılar. Azərbaycan da eyni uğuru əldə edəcəyimizə şübhə etmərəm. Türk Dövlətləri Təşkilatının da bu cür platformalarda təməlləri qoyulacaq yeni və daha böyük əməkdaşlıqlarla ortaq gələcəyimizdə daha güclü bir mövqeyə çatacağına inanıram.

Hörmətli Prezidentim, dəyərli qardaşım, sevgili gənclər, parlamentlərimizdə təsdiqlədiyimiz Şuşa Bəyannaməsində bildirdiyimiz kimi, müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması istiqamətində söylərimiz qətiyyətlə davam edir. Hər sahədə olduğu kimi, kosmos və aviasiya sahələrində də Azərbaycan ilə sıx əməkdaşlıq edəcəyik. Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş ölkələrimizdəki kosmos agentlikləri və müvafiq nazirliklər bir araya gəlirlər. Artıq bu torpaqlarda uçuş, sülh və inkişaf hekayəsi yazmağın vaxtıdır. Keçmişdən və əvvəlki illərdə yaşadığımız acılardan dərs çıxaran bölgə xalqları olaraq ha-

mımız gələcəyi birlikdə inşa etməliyik.

Müharibədə olduğu kimi, sülh dönəmində də Azərbaycanın yanındaıy. Regionda sülh və sabitlik üçün əziz qardaşım Əliyevin Ermənistanla qurmaq istədiyi dayanıqlı sülhü Türkiyə olaraq fəal şəkildə dəstəkləyirik.

Azərbaycanın bütün sahələrdə inkişaf yolunda nümayiş etdirdiyi uğurlara şəxsən şahidlik edirəm. Qarabağda və Şərqi Zəngəzurda Türkiyənin də rol aldığı bərpa-quruculuq işləri ilə "Böyük Qayıdış" üçün daimi şərait yaradılır. Atalarımızın dediyi kimi, nə əkərik, onu biçərik.

Biz illərdir minalanmış bu torpaqlara artıq inkişafın, tərəqqinin, rifahın, sülhün toxumlarını əkirik. Qarabağın dünyaya açılan qapısı Füzuli Beynəlxalq Hava Limanını keçən il qardaşım İlham Əliyev ilə birlikdə açmışdıq. İndi sırada Zəngilan və Laçındakı hava limanı layihələri var. Ağdam Sənaye Parkı və "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı da işğaldan azad olunan torpaqlardakı potensialdan istifadə edilməsinə imkan verə-

cək. Bu bölgələrdə "ağıllı kənd"lərin qurulması ilə bağlı layihələrdə birlikdə çalışırıq, qarşıdakı dövrdə çalışmaqda davam edəcəyik.

Əziz Qardaşımın da dediyi kimi, bölgəmizdə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəfimiz dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgəmizdə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərimizin həyata keçirilməsi üçün Azərbaycan ilə sıx həmrəylik, təmas və koordinasiyanı davam etdirəcəyik.

Allah yolumuzu, bəxtimizi açıq etsin. Bu düşüncələrlə bu gözəl festivalın keçirilməsində əməyi olan bütün qurumlarımıza təşəkkür edirəm. "TEKNOFEST Azərbaycan"ın qardaş ölkələrimizə bir daha xeyirli olmasını Rəbbimdən arzu edirəm. Bu gözəl festivalın təşkilinə görə Azərbaycanın aidiyyəti qurumları ilə yanaşı, Sənaye və Texnologiya Nazirliyimizə və T3 Vəqfinin rəhbərliyinə, iştirakçı gənclərimizə və əməyi olan hər kəsə təşəkkürlərimi bildirirəm. Hamınızı hörmət və sevgi ilə salamlayıram. Salamət qalın.



Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda ilk dəfə keçirilən "TEKNOFEST Azərbaycan" Aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Çıxışlardan sonra festivalın müxtəlif müsabiqələr üzrə qaliblərinin mükafatlandırma mərasimi oldu. Mükafatları qaliblərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev və Nobel mükafatı laureatı professor Əziz Səncər təqdim etdilər.

Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və görkəmli alim Əziz Səncər xatirə fotosu çəkirdilər. Dövlət başçılarına və Əziz Səncərə "TEKNOFEST Azərbaycan" festivalının xatirə hədiyyələri təqdim olundu.

Birinci xanımlar Mehriban Əli-





yeva və Əminə Ərdoğan, həmçinin Sümeyyə Bayraktar və Arzu Əliyeva xatirə fotoları çəkirdilər.

Sonra hər iki qardaş ölkənin rəsmi nümayəndələri birgə foto çəkirdilər.

Mərasimdən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ər-

doğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan sergi zonasındakı pavilyonlarla tanış oldular.

“TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalı çərçivəsində Azərbaycan və Türkiyə pilotlarının iştirakı ilə keçirilən avi-

aşou bu mötəbər tədbirin ən yaddaqalan hadisələrindən biri oldu.

Prezidentlər İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan, birinci xanımlar Mehriban Əliyeva və Əminə Ərdoğan, qardaş ölkələrimizin rəsmi nümayəndə heyətləri və festival iştirakçıları aviaşounu izlədilər.





"70 ÖLKƏDƏN 700 İDMANÇI DÜNYA KUBOKUNDA"

May ayının 28-i, Azərbaycanın Müstəqillik Günü Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib. Açılış mərasimini gənclər və idman nazirinin müavini Mariana

Vasilyeva edib. O, Azərbaycana gələn qonaqları salamlayaraq, ölkədə atıcılıq idman növünə marağın olduğunu bildirib və bu mötəbər yarışın Bakıda keçirilməsindən qürur duyduğunu





qeyd edib. Nazir müavini bu günün həm də Azərbaycanın Müstəqillik Günü olduğunu da vurğulayaraq, vacib bayramda ölkəmizdə olduqlarına



göre iştirakçılara təşəkkürünü çatdırıb. Mariana Vasilyeva bu gün müstəqil Azərbaycanın ilk Olimpiya çempionu olan Zemfira Meftahətdinovanın



doğum günü olduğunu xatırladaraq, onu təbrik edib.

Ardından Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarış iştirakçılarına uğur-



lar arzulayıb.

Beynəlxalq Atıcılıq İdman Federasiyasının prezidenti Vladimir Lisin isə Dünya Kubokunun Bakıda keçirilməsinin Azərbaycan Prezidentinin ölkə idmanına diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. "Bilirik ki, atıcılıq idman növünə ölkədə marağın olması böyük zəhmətin və diqqətin nəticəsidir", - deyən federasiya prezidenti gənclər və idman nazirinə, Azərbaycan Atıcılıq Federasiyasının prezidentinə turnirin təşkilinə görə təşəkkür edib.



Beləcə, Bakı may ayının 27-dən iyunun 7-dək keçirilən daha bir mötəbər yarışa ev sahibliyi etdi. 16 hektar sahəni əhatə edən və Avropanın ən yaxşı mərkəzlərindən biri olan Bakı Atıcılıq Mərkəzi 70-ə yaxın ölkənin 700-dək idmançısını, eləcə də 300-dən çox nümayəndəni ağışına aldı. Avropa, dünya və Olimpiya çempionlarının iştirakı ilə 30-u qızıl olmaqla 188 medal uğrunda gərgin mübarizənin şahidi olduq. 30 növdə gedən mübarizədə Azərbaycanı 17-si kişi, 19-u isə

xanım olmaqla 36 idmançı təmsil edirdi. Çox təəssüflər ki, idmançılarımızdan heç biri mükafatçılar sırasında yer tuta bilməyib. Burada "Doğma divarlar həyəcanı birə beş artırır" deyimi yada düşür.

Qeyd edək ki, ümumi komanda hesabında Cənubi Koreya komandası 5 qızıl, 3 bürünc medalla birinci olub. ABŞ 4 qızıl, 3 gümüş və 1 bürünc medalla ikinci, Fransa komandası isə 3 qızıl, 2 gümüş və 1 bürünc medalla üçüncü yerdə qərarlaşıblar.



		GOLD	SILVER	BRONZE	TOTAL
1	KOR	5	0	3	8
2	USA	4	3	1	8
3	FRA	3	2	1	6
4	UKR	2	4	3	9



Vladimir Lisin
"Beynəlxalq İdman Atıcılığı
Federasiyasının prezidenti"

"Dünya kuboku yarışı Azərbaycanı çox yüksək səviyyədə təşkil edilib.

Azərbaycan digər mötəbər tədbirlərə olduğu kimi dünya kuboku yarışına da yüksək səviyyədə hazırlaşmış. Belə bir nüfuzlu yarışın ölkəmizdə keçirilməsindən məmnunluq. Bakı Atıcılıq Mərkəzi ən

müasir standartlara cavab verən arenadır. O, öz möhtəşəmliyi ilə hamını heyran edir. Burada 2015-ci ildə birinci Avropa Oyunları atıcılıq yarışları, daha sonra Avropa çempionatı yüksək səviyyədə təşkil edilib. Dünya kuboku yarışında 66 ölkədən 700-dən çox atlet iştirak edir. Bu, çox yaxşı nəticədir. Yarışın təşkilinə

böyük əmək sərf etdiklərinə görə Təşkilat Komitəsinə və əməyi keçən hər kəsə minnətdarlıq edirik. Dünya kuboku yarışı Azərbaycanda çox yüksək səviyyədə təşkil edilib. Qeyd edim ki, turnirdə iştirakçılar üçün də hər bir şərait yaradılıb. Əminlik ki, turnir ən yüksək səviyyədə başa çatacaq".



FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİ VƏ YA "BADÜKÜBƏDƏ KÜLƏK YARIŞI"

Bakı, iyunun 10-dan 12-dək sayca altıncı dəfə Formula 1 Azərbaycan Qran-Prisinə ev sahibliyi etməklə yenidən dünya avtomobil həvəskarlarının diqqət mərkəzinə çevrilib.

Formula 1 üzrə dünya çempionatının cari mövsümü 22 mərhələdən ibarətdir ki, onun da səkkizinci Qran-Prisi Bakıda təşkil olunub. Altı kilometr uzunluğu olan və saat əqrəbi istiqamətinin əksinə hərəkət edən trek, məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq, Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə edir və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində başa çatır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan bölmələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Ölkəmiz 2016-cı ildən Formula 1 yarışlarına ev sahibliyi edir. Bakı şəhər halqasında təşkil olunan ilk yarış Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda "Mercedes"-in pilotu Niko Rosberq birinci olub. "Ferrari"-dən Sebastian Fettel yarışını ikinci, "Force İndin"-nin pilotu Serxio Peres üçüncü olublar. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışda "Red Bull Racing"-in sürücüsü Daniel Rikkardo kuboku qazanıb. İlk üçlükdə "Mercedes"-in pilotu Valtteri Bottas və "Williams"-dan Lens Stroll yer alıblar. 2018-ci ildə Lusi Hamilton ("Mercedes") Formula 1-in Bakı mərhələsində bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıb.

"Ferrari"-dən Kimi Raykkonen ikinci, Serxio Peres ("Force India") isə üçüncü yeri tutublar. 2019-cu ildə "Mercedes"-in pilotları Valtteri Bottas və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. İlk üçlüyü "Ferrari"-nin sürücüsü Sebastian Fettel tamamlayıb. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən ləğv olunub. Bir il sonra azarkeşsiz təşkil olunan yarışda "Red Bull Racing"-in pilotu Serxio Peres Azərbaycan Qran-Prisinin qalibi olub. "Aston Martin"-dən Sebastian Fettel yarışını ikinci, Pyer Qasli ("Alpha Tauri") isə üçüncü pillədə tamamlayıblar.

Formula 1 Azərbaycan Qran-Prisi haqqında maraqlı faktlar



Hər il olduğu kimi, bu il də bilet sahibləri Dənizkənarı Milli Park ərazisində əyləncə proqramlarına qatıldılar. Balaca azarkeşlər də darıxmıdılar. Uşaqlar və yeniyetmələr üçün xüsusi ayrılmış "Game Park" onların ürəyincə oldu. "Game Park"-da ekstremal əyləncələr də az olmadı. Zonada "Upside down", "Climbing wall", "Helmet bouncy castle", "Trampoline", "Have a ride" və "Roll it" əyləncə proqramları təqdim olundu.

Serxio Peres və Sebastian Fettel Bakı mərhələsində podiumların sayına görə rekord vurublar. Meksikalı və alman pilotların hərəsi üç dəfə finiş xəttinə ən tez çatan üçlüyə daxil olub.

Bakı şəhər halqasında yalnız 2016-cı ildə debüt yürüşü təhlükəsizlik maşınının trasa çıxmasına ehtiyac olmayıb. Növbəti dörd yürüşdə təhlükə-



mula 1-də 1.41,218 rekord nəticə ilə poul-mövqeyin qalibi olub.

Formula 1 yarışlarında hazırkı dünya çempionu Maks Ferstappen Bakıda heç vaxt finiş xəttinə dördüncü yerdən tez çatmayıb. Ferstappen beş yürüşdə cəmi 16 xal toplayıb.

2016-cı ildə Bakıda keçirilən birinci yürüş o qədər sakit, sonrakı dörd yürüş isə əksinə, o qədər xaoslu olub ki, Bakı mərhələsinin ilk qalibi Niko Rosberq

sizlik maşını Azərbaycan Qran-Prisi distansiyasının üçdə iki hissəsini trasda keçirib, bu müddətdə 36 dövrə vurub.

Şarl Lekler Bakıda iki dövrə rekordunun sahibidir. 2017-ci ildə Formula 2-də bu monakolu pilot rekord vaxt göstəricisi müəyyən edib: 1.53,635. Dörd il ərzində gənclər seriyasındakı pilotların heç biri bu rekordu qıra bilməyib. 2021-ci ildə isə Lekler For-



pelotonun başlanğıcında dövrlərin sayına görə hələ də birinci yerdədir. Azərbaycan paytaxtında cəmi bir dəfə çıxış etmiş bu alman pilot 51 dövrdə lider kimi siyahıda birincidir. Bu göstərici üzrə ikinci yeri Valtteri Bottas (49 dövrə), üçüncü yeri Luis Hamilton (43 dövrə) tutur.

Bakıda Fernando Alonso Formula 1 yarışlarında iştirak müddətinə görə Mixael Şumaxerin müəyyən etdiyi rekordu qırdı: 21 il 3 ay və 8 gün.



**“Red Bull Racing”
komandasının pilotu
Maks Ferstappen Formula 1
Azərbaycan Qran-Prisinin
qalibi olub**

İyunun 12-də Bakıda Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının niderlandlı pilotu Maks Ferstappenin qələbəsi ilə başa çatıb.

İkinci yeri onun komanda yoldaşı meksikalı S.Peres tutub. “Mercedes” komandasının britaniyalı sürücüsü Corc Rassel isə yarışı üçüncü sırada tamamlayıb. Beləliklə, mövsümdə beşinci qələbəsini qazanan M.Ferstappen xal ehtiyatını 150-yə çatdıraraq, pilotların reyting siyahısında mövqeyini daha da yaxınlaşdırıb.

Bakıda ikinci, tarixində isə iyirminci qələbəsini qazanan “Red Bull Racing” komandası 260 xalla builki dünya çempionatında liderliyini gücləndirib.

“Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton isə günün sürücüsü seçilib.

Bakıda Formula 1 Azərbaycan Qran-Prisi başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Qran-Prinin qalibi “Red Bull Racing” komandasının və niderlandlı pilot Maks Ferstappenin şərəfinə Niderlandın və Avstriyanın Dövlət himnləri səsləndirilib. Sonra qaliblərə kuboklar təqdim olunub. Qran-Prinin

qalibi Maks Ferstappenə kuboku Bakı Şəhər İcra Hakimiyyətinin başçısı El-dar Əzizov təqdim edib. “Red Bull Racing” komandasının nümayəndəsinə kubok Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem tərəfindən təqdim olunub. Qran-Prinin ikinci yeri tutan Serxio Peresə (“Red





Bull Racing) kuboku Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, üçüncü pillədə qərarlaşan britaniyalı Corc Rasselə ("Mercedes") isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim edib.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinin kuboku Şuşanın 270-ci ildönümünə həsr olunub. Zəngin irsimizin elementlərini özündə birləşdirən yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına - Şuşaya qovuşması və "Şuşa İli" münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhər Ağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır. Milli naxış və elementlər saf gümüşdən hazırlanmış dörd kubokun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və Konstruktorlar Kuboku) hər birinə xüsusi gözəllik bəxş edib.



Azərbaycan Qran-Prisinin qalibi Maks Ferstappen: Bakı yarışını bizim üçün uğurlu alındı

Ötən il Formula 1 Azərbaycan Qran-Prisi mənim üçün uğursuz oldu. Son anda qələbəni əldən verdim. Ancaq bu gün azarkeşlər gözəl yürüşün şahidi oldular.

Bu sözləri Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olan "Red Bull Racing" komandasının niderlandlı pilotu Maks Ferstappen deyib.

"Ferrari" komandasının pilotlarının mübarizəni erkən dayandırmaqlarının işlərinə yaradığını bildiren M.Ferstappen deyib: "Biz rəqiblərə nisbətən daha sürətli idik. Bakı yarışını bizim üçün uğurlu alındı, çünki komandamız qələbə dubluna imza atıb. Növbəti yarış – Kanada Qran-Prisi haqqında danışmaq çətindir. Hər yarış digərindən fərqli və özəl olur.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisinin ilk iki pilləsində "Red Bull Racing" komandasının pilotları Maks Ferstappen və Serxio Peres yer alıblar. İlk üçlüyü isə "Mercedes"-in pilotu Corc Rassel tamamlayıb.

Arif Rəhimov: Bu dəfə də Azərbaycan Qran-Prisində "Bakı sindromu" qırılmadı

Formula 1 Azərbaycan Qran-Prisi çox uğurlu keçdi. Heç bir problemə üzləşmədik. Altıncı Qran-Prisi "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen qalib oldu. Hər il müxtəlif qaliblər görürük. Bu dəfə də Azərbaycan Qran-Prisində "Bakı sindromu" qırılmadı.

Bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Formula 1 Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.

A.Rəhimov əvvəlcədən "Red Bull Racing" komandasını favorit saydığını söyləyib: "Mən fikirləşirdim ki, Maks Ferstappen, ya da onun komanda yoldaşı Serxio Peres qalib olacaq".





MİLLİ KOMANDAMIZ AVROPA ÇEMPİONU OLDU! FUTBOLDA DA BUNU BACARDIQQ!

Futbol və futzal. Hər ikisi UEFA bayrağı altında keçirilən top oyunudur. Sadəcə, birində futbol açıq havada – stadionda oynanılır, digərində qapalı məkanda – zalda. Futzala adətən futbolun kiçik qardaşı deyirlər.

Amma futbola bağlı bir idman növü də var ki, bu, minifutbol adlanır və o da futbolun kiçik qardaşı sayıla bilər. Bəs, minifutbol nədir, necə idmandır, bu vaxta qədər niyə diqqət mərkəzində olmayıb, Azərbaycanda nə vaxt təşkilatlanıb?

Minifutbolda qaydalar futbol və futzaldakına oxşasa da, fərqli xüsusiyyətlər də var. Məsələn, futzaldan fərqli olaraq bu oyunda aut əllə atılırsa, böyük futboldan fərqli olaraq burada sürüşmə fəndi etmək olmaz.

Minifutbol futzaldan daha asan sayılır. Çünki futzalda sən 4 oyunçu və 1 qapıçı ilə meydana çıxırsan. Minifutbolda isə

5 futbolçu var meydana. Diger məsələ odur ki, burada topu istədiyən qədər qapıçıya verə bilərsən, amma futzalda bunu edə bilmirsən. Belə amillər daha çox oynayana kömək edir. Qapıçı da ayaqla yaxşı oynayarsa, deməli üstünlük var. Həm də futzal daha dinamik oyundur. Komandalara heyəti əsasən keçmiş futbol-

çu və futzalçılardan ibarət olur. Əsas şərt isə oyunçunun son bir ildə heç bir komanda ilə peşəkar müqaviləsinin olmamasıdır.

Minifutbolu futbol və futzaldan fərqləndirən həm odur ki, Avropa Minifutbol Federasiyası (EMF) hələlik nə UEFA, nə də FIFA-ya üzv deyil. Bununla belə, 2010-cu ildə təşkil olunmuş Avropanın



ali minifutbol təşkilatı o vaxtdan 2018-ci ilə qədər ildə bir dəfə olmaqla mütəmadi qitə çempionatları təşkil edib. Yalnız bütün dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən 2019, 2020 və 2021-ci illərdə yarışlar baş tutmayıb.

Bu vaxta qədər çempionatlara Slovakiya (iki dəfə), Rumıni-

Qazaxıstan və Rusiya da hərəyə 1 dəfə qələbə sevinci yaşamağı bacarıblar. Qürurla söyləyə bilərik ki, artıq bu sırada Azərbaycan da var. Bəli, ölkəmiz futbolda Avropa çempionu olmaqla tarix yazdı. Bu, Slovakiyanın Koşitse şəhərində iyunun 4-dən 11-dək keçirilən qitə birinciliyində reallaşdı.

çıxa bilməmişdi.

Avropa Minifutbol Assosiasiyasının (EMF) 32 üzvündən biri olan AMF-nin Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə heç bir bağlılığı yoxdur. Qurum şəxsi təşəbbüslə yaradılıb. Hazırda Gənclər və İdman Nazirliyi federasiyaya dəstək versə də, maliyyələşmə işləri reklam və sponsorlar vasitəsilə təmin edilir. MF-nin təsisçisi Taleh Nəsimovun baş direktoru olduğu "Azfar Group" şirkəti. Milli komandanın baş məşqçisi isə Elşad Quliyevdi.

AMF-nin təşkilatçılığı ilə Azərbaycan Mini Futbol Liqası keçirilir. Çempionat hərəsində altı komanda olmaqla iki qrupdan ibarət turnir şəklində təşkil olunub. Avropa çempionatında qalib olan millimizin heyəti Mini Futbol Liqasındakı komandaların oyunçularından təşkil olunub. Onların arasında keçmiş peşəkar futbolçu və futzalçılar da yer alıb. Həmin milli komanda heç kimin gözləmədiyi halda, belə demək mümkündürsə, boyundan yüksək tullanaraq, Avropa çempionatında finaladək irəlilədi və orda da meydanı qalib tərk etdi. Rəqib isə ona yaxşı tanış, eyni zamanda turnirin əsas favoriti idi. Axı, millimiz qrupdakı ilk matçında 6 qat Avropa çempionu Rumıniya ilə qarşılaşaraq 0:2 hesabı ilə məğlub olmuşdu.

ya, Moldova, Yunanıstan, Monteneqro, Xorvatiya, Macarıstan, Çexiya və Ukrayna ev sahibliyi edib. Avropa çempionatları seçmə mərhələlərdən olmadan keçirilir, mübarizə birbaşa final mərhələsi ilə başlayır.

Sonuncu qitə çempionu Çexiya yığmasıdırsa, Rumıniya titulu hamıdan çox – 6 dəfə qazanıb.

Uğurun çəkisi ona görə böyükdü ki, ölkəmizdə cəmi 5 illik tarixi olan bu idman növündə belə möhtəşəm uğura imza atdıq. Azərbaycan Minifutbol Federasiyası (AMF) 2017-ci ildə yaranıb, ilk dəfə 2018-ci ildə Ukraynada keçirilmiş Avropa çempionatında iştirak edib və həmin yarışda minifutbol yığmamız qrupdan





Onu da bildirək ki, milli komandamız Slovakiyada tək-cə Avropa çempionu olmaqla fərqlənmədi. Belə ki, iki oyunçumuz, keçmiş futbolçular Davud Kərimi və Bəxtiyar Soltanov ən yaxşılar kimi mükafata layiq görüldülər. Kərimi yarışın ən yaxşı qapıçısı, Soltanov isə ən yaxşı oyunçusu seçildi.

Avropa çempionu kimi Vətənə döən milli komandamız Bakıda möhtəşəm qarşılandı. Heydər Əliyev Beynəlxalq Aeroportunda böyük coşqu var idi. Minifutbolçularımızı Azərbaycan Gənclər və İdman Nazirliyinin rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və mini-

Amma nə oldusa, elə bundan sonra oldu. İkinci rəqibimiz İspaniya idi və yığmamız pireneyliləri meydana çıxmağa peşman etdi – 5:1. Bu darmadağından sonra böyük ruh yüksəkliyi qazanan milli komandamız, Albaniyanı da minimal hesabla keçərək, 1/8 finala vəsiqə qazandı. Yalnız bundan sonra ölkə idmansevərlərinin diqqəti minifutbola yönəldi və artıq hər matç geniş rezonans doğurmağa, diqqətlə izlənməyə başlandı. 1/8 finalda isə rəqib İsrail idi. Yığmamız bu rəqibini də asanlıqla yolundan kənarlaşdırmağı bacardı – 3:0.

Mərhələlər keçildikcə rəqiblərin gücü də artır, həyəcan da pik səviyyəyə doğru yüksəlirdi. 1/4 finalda meydan sahibləri Slovakiya ilə üz-üzə gələn millimiz, minimal hesablı qələbə ilə yarımfinala çıxaraq artıq Avropa çempionatının tarixinə öz adını yazdırmışdı. Final yolundakı tək əngəl isə Qazaxıstan yığması idi. Həmin yarımfinal görüşündən əvvəl gənclər və idman naziri Fərid Qayıbovla “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov milli üzvləri ilə videoformatda görüşərək onlara uğurlar arzulamışdı. Çətin yarımfinal matçı millimizin əzmkar qələbəsi ilə yekunlaşdı – 3:2. Və artıq finaldayıq. Rəqib isə 6 dəfə Avropanın ən güclüsü



olmağı bacarmış, hazırda Avropa Mini Futbol Assosiasiyasının reytingində 2-ci pillədə qərarlaşmış Rumıniya idi. O Rumıniya ki, yığmamız turnirdəki yeganə məğlubiyyətini qrupdakı ilk matçda məhz bu rəqibdən almışdı. İndisə həm revanş almaq, həm də möhtəşəm nəticəyə imza atmaq üçün tarixi şans yaranmışdı. Və bu şans da qaçırmadı Elşad Quliyevin komandası. 1:0 hesabı ilə xeyrimizə nəticələnən matçda çempionluq qolunun müəllifi fasiləyə az qalmış fərqlənən Seymur Məmmədov oldu.

futbolsevərlər qarşıladılar. Komandamızın üzvləri həm tarixi nailiyyətlə bağlı təəssüratlarını bölüşdülər, həm də onları qarşılayanlarla xatirə şəkilləri çəkirdilər.

İyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Slovakiyada keçirilmiş minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib.

MEHMAN SÜLEYMANOV





“ÇEMPİONLAR” TURNİRİNDƏN “MEDAL YAĞIŞI”

Türkiyənin Antalya şəhərində keçirilən güləş üzrə "Çempionlar" turnirinə yekun vurulub. Yarışın son günündə, mayın 15-də güləşçilərimiz 13 (6 qızıl, 2 gümüş, 5 bürünc) medal qazanıblar.

Yunan-Roma güləşində Elmir Əliyev (60 kq) və Laçın Vəliyev (87 kq) çempion olublar. Nihad Quluzadə (60 kq) isə üçüncü yerə çıxıb. Beləliklə, yarış 5 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vuran millimiz komanda hesabında ikinci yeri tutub.

Qadın güləşində Birgül Soltanova (62 kq) qızıl, Gültəkin Şirinova (53 kq) gümüş, Nigar Mirzəzadə (68 kq) isə bürünc medalı boynundan asıb. Yekunda 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan yığmamız komanda hesabında ikinci olub.

Yarışın sonuncu günündə

sərbəst güləşçilərimiz də uğurlu çıxışla yadda qalıblar. Ceyhun Allahverdiyev (61 kq), Sabir Cəfərov (70 kq) və Səbuhi Əmiraslanov (79 kq) qızıl, Kənan Heybətov (70 kq) gümüş, Maqomed-Başir Xaniyev (70 kq), Soslan Tigiye (79 kq) və Abdülcelil Şabanov (92 kq) isə bürünc medala sahib çıxıblar.

Ümumilikdə 3 qızıl, 1 gümüş və 5 bürünc medal əldə edən komandamız ənənəvi yarış dördüncü pillədə başa vurub.

Beləliklə, üç gün davam edən turnirdə güləşçilərimiz 11-i qızıl, 5-i gümüş və 8-i bürünc olmaqla, ümumilikdə 24 medal əldə ediblər.







ANNA BAŞTADAN NÖVBƏTİ QƏLƏBƏ

İtaliyanın Padua şəhərində qılıncoynadanımız Anna Başta sablya növü üzrə Qran-Pri turnirinin qalibi olub.

Mübarizəyə əsas mərhələdən qoşulan turnirin 1 nömrəli reyting favoriti Anna Başta, ilk görüşdə ABŞ təmsilçisi Honor Consona 15:6 hesabı ilə qalib gəlib. Növbəti görüşündə yapon Yumi Vakitanı (15:10) mübarizədən kənarlaşdıran təmsilçimiz ən güclü 8-liyə yüksəlmək uğrunda keçirilən görüşdə digər Yaponiya qılıncoynadanı Şihomi Fukuşimaya 15:10 hesabı ilə qalib gəlib. Burada qılıncoynadanımızın rəqibi italyan Rossella Qreqorio olub. Rəqibini 15:7 hesabı ilə məğlub edən Anna Başta yarımfinala yüksəlib. Yarımfinalda Yaponiya təmsilçisi Misaki Emura üzərində inamlı qələbə (15:9) qazanan Anna, finalda gün-





Başta qarşıdakı nüfuzlu yarışlarda da uğurlarını davam etdirmək niyyətində olduğunu vurğulayıb: "Qılıncoynatma fanatlarını, komandamı sevindirdiyim üçün çox məmnunam. Bu, bizə çox lazımdır. Qarşıdan Avropa və dünya çempionatları gəlir. Hər iki çempionat bizim üçün çox vacibdir. O cümlədən, bu qələbə də. Çünki güclü olduğumuzu bütün dünyaya və ilk növbədə, özümüz-özümüze göstəririk".

Qeyd edək ki, Anna Başta daha əvvəl Bolqarıstanın Plovdiv şəhərində və Yunanıstanın paytaxtı Afina da keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb. Qılıncoynadan hazırda qadın sablyaçıların dünya reytingində 2-ci pillədə qərarlaşıb.

doğar ölkənin daha bir sablyaçısı Risa Takaşima ilə qarşılaşıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən həlledici görüşdə rəqibini 15:11 hesabı ilə məğlub edən idmançımız Qran-Prinin qızıl medalına layiq görülüb.

Anna Başta:

Məmnuniyyətlə daha iki yarışda qalib gələ bilərdim

2022-ci ildə üçüncü böyük yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacaran 26 yaşlı idmançı qələbə sayını 3-ə çatdırdığını xatırladıb: "Təəssüf ki, bu mövsümlük Qran-pri və Dünya Kuboku yarışları başa çatdı. Yoxsa məmnuniyyətlə daha iki yarışda qalib gələ bilərdim. İkinci Dünya Kubokunu qazandığım vaxt hamı "Anna, üçüncünü də qazan" deyir, yazırdı. Futboldakı kimi "het-trik" etməyimi istəyirdilər. Əlbəttə, bu, çox həyəcanverici idi. Düşünürdüm ki, belə bir uğuru təkrarlamaq biləcəyəmmi? Finala yüksəldikdə isə demək olar ki, hər şeyin cibimdə olduğunu anladım. İş sona çatdırmaq üçün bir az da işləmək lazım idi ki, bunu da etdim".





“NEFTÇİ İDMAN KLUBU” AZƏRBAYCAN İDMANININ FLAQMANIDIR



"Neftçi İdman Klubu" öz fəaliyyəti, əldə etdiyi nəticələrə görə daim ölkənin ən öncül idman təşkilatlarından olub və liderlər sırasında yer alıb. Liderliyi əldə saxlamaq isə onu qazanmaqdan daha çətinidir. Odur ki, klubumuz bu məsuliyyəti çox yaxşı anladığından, həmişə yeniliklər axtarışında olub, yeni-yeni ideyalarla gündəmə gəlib.

Azərbaycan idmanında önəmli yeri olan və 23 idman növünü özündə birləşdirən "Neftçi İdman Klubu"nun fəaliyyətinin əsas istiqaməti kimi, SOCAR-ın strukturuna daxil olan neft, qaz və kimya sənayesi müəssisələrində çalışan işçilərə və onların

ailə üzvlərinə müasir tələblərə cavab verən bədən tərbiyəsi və idman xidmətlərinin göstərilməsidir ki, bu istiqamətdə mühüm işlər görülür.

Bununla bərabər, klubumuz peşəkar idmançıların yetişdirilməsi işində də bütün gücü ilə





çalışır və Azərbaycan idmanına öz töhfələrini verir.

Respublikamız müstəqillik əldə etdikdən indiyə qədər idmançılarımız bütün olimpiadalarda iştirak edərək ölkəmizə medallarla dönüblər. Bununla bərabər, klubun yetirmələri bu gün də müxtəlif səviyyəli beynəlxalq yarışlarda mütəmadi olaraq ölkəmizi layiqincə təmsil etməkdədirlər.

Ümumiyyətlə, qazandığı yüksək nailiyyətlər sayəsində

"Neftçi İdman Klubu" Gənclər və İdman Nazirliyi tərəfindən 2007-2013-cü illərdə ardıcıl olaraq yeddi dəfə, sonrakı illərdə isə daha bir neçə dəfə "İlin ən yaxşı idman cəmiyyəti" adına layiq görülmüş.

Sevindirici haldır ki, təkmil barizlik növləri ilə yanaşı, kollektiv oyun növləri üzrə də mühüm uğurlar əldə olunub. Belə ki, Yüksək Liqada çıxış edən kişilərdən ibarət voleybol komandamız sonuncu Azərbay-

can çempionatını - 2021/2022-ci il mövsümünü gümüş medalla başa vurmaqla bərabər, həm də "Zəfər kuboku"nın qalibi olub. Futzal komandamız bu mövsümdə (2021/2022) Yüksək Liqanın bürünc medalına layiq görülmüş və Azərbaycan kubokunun qalibi adını qazanıb. Bundan əlavə, "Qaradağ Lökbatan" komandası futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022-ci il mövsümünü çempion kimi başa vurub.





USTA CÜDOÇULARIMIZDAN AVROPAYA USTAD DƏRSLƏRİ 9 QIZIL, 5 GÜMÜŞ, 5 BÜRÜNC

Yunanıstanın Heraklion şəhərində usta cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycanın veteran cüdoçuları möhtəşəm qələbələr qazanıblar.

Çempionatda iştirak edən "Judo Club 2012"-nin direktoru, veteran cüdoçu Mübariz Cəfərov bildirib ki, yığma həm fərdi, həm də komanda yarışlarında uğurla çıxış edib. Belə ki, komandanın heyətində "Judo Club

2012"-nin idman zalında məşq edən 20 cüdoçudan 19-u fərdi yarışları medalla başa vurub. Veteranlardan ibarət komandanın baş məşqçisi, 9 qat dünya, 8 qat Avropa çempionu Fərhad Rəcəblinin rəhbərlik etdiyi milli qitə çempionatında 9-u qızıl, 5-i gümüş, 5-i bürünc olmaqla, 19 medala sahib çıxıb.

Komandaya qızıl medalları Nadir Babayev (M1, 73 kq), Tural Səfquliyev (M1, 100 kq), Məmməd Məmmədov (M2, 73 kq), Samir İsmayılov (M2, 81 kq), Azər





Fətullayev (M3, 81 kq), Babək Hacıyev (M4, 60 kq), Emil Hüseynov (M4, 100 kq), Mübariz Cəfərov (M5, 90 kq) və Azərbaycanın ən titullu veteran cüdoçusu Fərhad Rəcəbli (M7, 90 kq) qazandırılıb. Bu qələbə Heraklionda öz qalib imicinə sadıq qalan azərbaycanlı cüdo əfsanəsi Fərhad Rəcəblinin 8-ci Avropa çempionluğu kimi yadda qalıb.

Gümüş medallara Vüqar Babayev (M2, 66 kq), İnqişam Ələkbərov (M2, 100 kq), Mahir Ağamirzəyev (M4, 90 kq), Müşfiq Cəfərov (M5, 73 kq) və Qabil Qasımov (M6, +100 kq) layiq görülüblər.

İlham Heydərrov (M2, 100 kq), Ramil Muradov (M2, 100 kq), Rauf Fərzəliyev (M4, 73), Natiq Qasımov (M6, 81 kq) və Şamil Sövsəliyev (M8, 81 kq) isə fərdi yarışların bürünc medallarına sahib çıxıblar.

Beləliklə, fərdi yarışları 19 medalla başa vuran cüdoçularımız bu nəticə ilə kişilər arasında və ümumi komanda hesabında birinci yeri tutublar. İkinci yerə 5 qızıl, 5 gümüş və 3 bürünc medalla İtaliya komandası sahib çıxıb. Gürcüstanlı cüdoçular isə 5 qızıl, 2 gümüş və 9 bürünc medalla üçüncü olublar. Bu, cüdo ustalarımızın veteranlar arasında keçirilən Avropa çempionatları tarixində qazandığı ən yüksək nailiyyət hesab olunur.

Qite çempionatının sonuncu günündə isə komanda yarışları təşkil olunub. Beş komandanın iştirak etdiyi yarışlarda Azərbaycan təmsilçiləri kişilər arasında 30-39 yaş qrupu üzrə mübarizə aparıb. Cüdo millimiz yarış bürünc medalla başa vurub. Komandamız üçüncü yer uğrunda həlledici görüşdə Fransa yığmasına qalib gəlib. Komanda yarışlarının qalibi isə Gürcüstan millisi olub.



GAZİANTEP
VALİLİĞİ

GAZİANTEP
GAZİANTEP BÜYÜKŞEHİR BELEDİYESİ



KARATE

57th EUROPEAN SENIOR



TÜRKİYƏDƏN 6 MEDAL

2 QIZIL, 2 GÜMÜŞ, 2 BÜRÜNC



Karateçilər Türkiyənin Qaziantep şəhərində 57-ci Avropa çempionatını 6 medalla başa vurub. Mükafatların ikisi qızıl, bir o qədər isə gümüş və bürüncdür.

Qızıl medalları baş məşqçi Rənad Əliyevin rəhbərlik etdiyi Para-karate seçmə komandasının üzvlərindən Emiliya Mitilnova (görmə qüsurlu idmançılar) və Eldar Əhmədov (əlil arabası istifadəçiləri) qazanıb. Nihat Məmmədov (görmə qüsurlu idmançılar) isə gümüş medala sahib olub.

Baş məşqçi Qurban Tağıyev, böyük məşqçilər Şahin Xudaverdiyev, Rəşad Hüseynov və Seymur Hüseynov rəhbərlik etdiyi milli komandamız Avropa ikincisi olub. Heyəti Rafael Ağayev, Asiman Qurbanlı, Rafiz





Həsənov, Turqut Həsənov, Ayxan Mamayev, Pənah Abdullayev və Tural Ağalarzadədən ibarət komanda fransalı idmançılarla final görüşünə üstünlüklə başlasa da, sonda rəqibinə 1:3 hesabı ilə məğlub olub. Fərdi kumite yarışlarında isə yeganə medalı üçüncü yerə çıxan Mədinə Sadiqova (-55 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev, milli komanda məşqçisi Denis Morozov) qazanıb.

Kata üzrə baş məşqçi Vahid Ayvazovun müşayiət etdiyi İsmayıl Quliyev, Tural Balcanlı, Rövşən Əliyev və Roman Heydərovadan ibarət heyət komanda yarışlarının Avropa üçüncüsü olub. Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib. Beynəlxalq dərəcəli referilər Cahangir babyev və Vüqar Kərimov müdallər uğrunda məsul görüşləri idarə edən hakimlər arasında olub. EKF-in Hakimlər komitəsi C. Babayevə beynəlxalq yarışlarda 15 illik

hakimlik etməsi münasibətilə rəmzi gümüş nişan təqdim edib.

Karateçilərin qitə çempionatına 45 ölkədən 454 karateçi, Para-karateçilərin Avropa çempionatına isə 15 ölkədən 48 idmançı qatılıb. Bu nəticə ilə Azərbaycan ümumi komanda

hesabında 22 medal qazanan ölkə arasında 11-ci yeri tutub. Para-karate nəticələrinə görə isə idmançılarımız Avropada ikinci olub.

Sənən Məhərrəmov
Media və İctimaiyyətlə
İşlər katibi





Hafiz Baxşəliyev

kar döyüşlərdə Azərbaycanı ilk dəfə mən təmsil etmişəm.

2009-cu ildən Böyük Britaniyada yaşayıram. Bu illər ərzində bir çox peşəkar döyüşlərdə iştirak edərək peşəkarlar arasında Britaniya Çempionu və Avropa çempionu titulu qazanmışam.

- Bildiyimizə görə hazırda peşəkar döyüşlər təşkilatçısı-sınız...

Bəli-bəli. İdmançı karyeramı bitirdikdən sonra 2018-ci ildə "Immortal Champions" promoter şirkəti yaradaraq, Britaniyada peşəkar döyüşlər təşkil etmək qərarına gəldim. İlk yarışımı Azərbaycan Respublikasının 100 illik ildönümü münasibətilə təşkil edib, altı Azərbaycanlı kikkoksçu, bir məşqçi və bir ring hakiminin Londonda iştirakını təmin etdim. Nəzərə alsaq ki, yarış 100-dən çox ölkədə canlı yayımlanıb, deməli, milyonlarla azərbaycanlıların sevincinə səbəb olmuşuq.

Ümumiyyətlə, təşkil etdiyim bütün yarışlarda hər zaman azərbaycanlı idmançıların iştirakı üçün çalışıram. Belə idmançılardan biri olan Elxan Əliyev, Londonda keçir-

Əslində müsahibimizi tanıتماğa ehtiyac yoxdur. Çünki dəfələrlə Avropa və dünya çempionu ilə "Sportsman" bir neçə dəfə görüşüb, söhbətləşib. Ancaq onun indi Azərbaycanda yaşamamasını və jurnalın yeni oxucularını nəzərə alaraq müsahibəni tanıtmaqla başladıq.

- Hafiz müəllimi yaxından tanıyaq...

- Mən, Hafiz Baxşəliyev 1980-

ci il təvəllüdüyəm. 1996-cı ildə orta məktəbi, 2000-ci ildə Təfəkkür Universitetini bitirmişəm.

1997-ci ildən Fəxrəddin Quliyevin məşqçiliyi ilə kikkoksla məşğul olmağa başlamışam. Müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmişəm. İdmanda olduğum müddətdə 7 dəfə Azərbaycan, 3 dəfə Avropa (2003, 2008, 2017) və 3 dəfə dünya çempionatının (2004, 2006, 2008) qalibi olmuşam. 2007-ci ildə rəsmi K-1 peşə-





diyimiz 3 döyüşdə elə ilk raundda nokautla qələbə qazanaraq, izləməyə gələn həmyerlilərimizi çox sevindirmiş, qürbətdə yaşayan azərbaycanlıları isə öz qələbəsi ilə qürurlandırmışdı.

- Hafiz müəllim, gəlin bir qə-dər də bu yaxınlarda keçirdiyiniz "Dəmir yumruq" adlı yarışdan danışaq...

Böyük məmnuniyyətlə. Bu ilin 5 iyun tarixində, Londonun "The Clapham Grand" sarayında dünya

azərbaycanlılarının birlik simvolu-na çevrilmiş "Dəmir yumruq" adlı peşəkar kikkboxinq və muay-tay yarışını təşkil etdik. Yarışda Britaniya, Çin, Polşa, Pakistan və Çexiya-lı idmançılar güclərini sına-dılar. Son iki döyüşdə Elia Dewu rə-qibi Hadiqa Abdul üzərində qələbə qazanaraq Muay Thai British titulu, Daniel Sam isə hazırkı Avropa Çempionu Çexiyalı rəqibi Marian Tuma üzərində qələbə qazanaraq yeni "Immortal Champions" Avropa

Çempionu kəmərinin sahibi oldu.

Hər zaman olduğu kimi bu təd-bir də media və tanınmış bloqerlər tərəfindən sosial şəbəkələrdə ge-niş işıqlandırıldı.

- Yarışın adı ilə bağlı hər hansı bir problemə üzləşmədiz ki? O vaxt Londonda açdığınız "Qafqaz" İdman Klubuna "ermə-nilərin kluba girişi qadağandır" şüarı yadıma düşdüyü üçün sual verdim.

- Bəli-bəli (gülür). O vaxt er-





mənilər çox səs-küy saldılar, hətta Parisdə nəşr olunan bir jurnal da bu haqda xeyli yazdı. Ancaq biz fikrimizdən dönmədik. Dəmir yumruğa gəlincə isə onlar bu yumruğun "dadını" artıq bilirlər. Ona görə səslərini belə çıxarmağa cürət etməzlər.

- **İdman işləri ilə yanaşı diaspora yönümlü fəaliyyətinizə də vaxt tapırsız...**

- Əlbəttə ki, tapmalıyıq. Azərbaycanlılardan uzaqda yaşasam da

ürəyim Azərbaycanla döyünür. Böyük Britaniyada olduğum gündən burada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaradaraq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına, zəngin mədəni irsimizin təbliğinə, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasına çalışmışam və bundan sonra da çalışacağam.

2020-ci ildən Britaniya Azərbaycanlıları Assosiasiyasına rəhbərlik

edirəm. Bu il isə Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının 5-ci qurultayında milli fəaliyyətimiz nəzərə alınaraq, hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən medalla mükafatlandırıldım. Fərsətdən istifadə edib Ali Baş Komandanımıza dərin təşəkkürlərimi çatdırıram.

Yaşasın Azərbaycan!

Kamal Rza





“UŞAQ FUTBOLUNUN İNKİŞAFINA ÇALIŞIRIQ”

- Səxavət müəllimi yaxından tanıyaq...

- Mən, Səxavət Niyazi oğlu Ağazadə 1988-ci ildə Qərbi Azərbaycanda anadan olmusam. 2009-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmisəm. Məşqçilik fəaliyyətimə 2011-ci ildə “Vətən” futbol məktəbindən başlamışam. 7 il burada çalışandan sonra Mustafa müəllimin məsləhəti ilə 8 sayılı “Təhsil İdman Məktəbi”ndə məşqçi-müəllim kimi fəaliyyətimi davam edirəm. Bildiklərimi təkmilləşdirmək

üçün AFFA-da keçirilən məşqçilik kursunu uğurla bitirib C kateqoriyalı lisenziya almışam. Müxtəlif seminar və kurslarda fəal şəkildə iştirak etmişəm. Ailəliyəm, bir oğlum var.

- Azart FK necə və nə vaxt yaranıb?

- “Azart” Futbol Klubu 2020-ci ildə xoş bir təsadüf nəticəsində yaranıb. “Azart” avtomobil servisində maşınımı təmir etdirirdim. Servisin təsisçisi və rəhbəri Arif müəllimlə də elə burada tanış olub dostlaşmışıq. Bir





gün Arif müəllimə təklif etdim ki, avtomobil sektorunda №1 olan “Azart” Tuning Servisin dəstəyi ilə elə “Azart” adlı uşaq futbol klubu yaradaq və Azərbaycan futbolunun inkişafına və balaca futbolçularımıza dəstək olaq. Arif müəllim razılaşdı və beləcə klubu yaratdıq. Artıq

3-cü ildir ki, Arif müəllim komandaya hər tərəfli dəstək olur.

- Kluba uşaqların qəbulu necə aparılır? İstəyi olan hər kəs, yoxsa bacarığı olanlar kluba götürülür?

- Klubumuza uşaqların qəbulu sərbəstdir. Yeter ki, həvəs oldun. İstəyi olan hər kəs komandamıza qatıla bilər. Bacarığa qaldıqda isə onu zaman göstərir. Uşaqlar xüsusi proqram və metodika ilə məşq edirlər. Əlbəttə ki, tədris olunan texnikanı da hamı eyni cür götürə bilməz. Birində yaxşı alınır, digərində nisbətən zəif alınır. Məşqçi bunları görür və hərəyə lazım olan tapşırıqlarını verir. Bir neçə məşqdən sonra bu çatışmazlıqlar aradan qalxır.

- Klubunuzun oyunçularından ən kiçiyinin və ən böyüyünün neçə yaşı var?

- Klubumuzun ən balacası 2014- cü il təvəllüdlü Mahmud Rafiq oğlu Nəsimovdur. Ən böyüyü isə 2007-ci il təvəllüdlü Həbib aqil oğlu Tağızadədir.

- Sizcə seçimdə yaş amili mütləqdirmi? Ola bilsin bir uşağın 5-6 yaşı var, ancaq onun hərəkətlərinə görə, topla davranışına görə 7-8 yaş vermək olar.

- Elə də mütləq deyil. Seçimdə əsasən uşağın topla davranışına deyil, onun fiziki göstəricilərinə üstünlük verirəm. Elə uşaq var ki, yaşına görə balaca görsənir, elə uşaq da var ki, yaşından böyük görsənir. Fiziki cəhətdən inkişaf etmiş uşaqları özündən 1-2 yaş böyük uşaqlarla oyunda yoxlayıram. Əgər oyunu normal alınarsa, bərabər oynaya bilirsə belə də davam edə bilər.





- Komandanızın əsas rəqibləri kimdir?

- Bu il Azərbaycan çempionatında 12 yaşlılardan ibarət U-12 komandamız 1/8 final mərhələsinə kimi irəliləmişdi. Təəssüf ki, sonuncu oyunda komandamız "Neftçi" PFK komandasına 1:0 uduzaraq, 1/4 finala yüksələ bilmədi. Ümumiyyətlə "Neftçi" və "Sabah" komanda-

ları bizim ən əsas rəqiblərimizdi.

- Yetirmələriniz beynəlxalq oyunlar keçiriblərmə?

- Yetirmələrimdən beynəlxalq oyunlar keçirən uşaqlar çoxdu. Hətta legioner həyatı yaşayanı da olub. Hüseyn Əhmədov Ukranyada "İnhilest" FK-da oynayır. Hal-hazırda isə "Neftçi" komandasında oynayır. Qurbanlı Cavad "Zirə" klubunda

oynayır. Bundan başqa kiçik yaşlı milli komandada oynayan tələbələr də var. İnşallah qismət olsa "Azart" klubunun yetirmələri ilə də beynəlxalq oyunlar keçirərik.

- Hazırda klubun hədəfləri və gələcək planları necədir?

- Hal-hazırda klubun hədəfi istedadlı uşaqlar yetişdirib Avropa klublarında oynatmaqdır. Tələbələrə hər dəfə əsərləyirəm ki, Avropa klublarında oynamağı özlərinə mütləq şəkildə hədəf etsinlər.

Gələcək planlarımız isə ölkəmizdə uşaq futbolunun inkişafına tövə vermək, növbəti mövsüm Azərbaycan çempionatında bütün yaş qruplarında layiqincə çıxış edərək "Azart" klubunu dünyaya tanımaq olacaq.

- Səxavət müəllim, müsahibəyə görə Sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq.

- Mən də Sizə uşaq futbolu ilə maraqlandığınız üçün, məni radaksiyanıza qonaq çağırtdığınız üçün təşəkkür edirəm.

Vidadi Baxşiyev



"AZART" FUTBOL KLUBU



HÖRMƏTLİ VALİDEYNLƏR!

AZART FUTBOL KLUBU 5-13 YAŞLI UŞAQLARI FUTBOL MƏŞQLƏRİNƏ DƏVƏT EDİR



© azart.fk

📍 Binəqədi rayonu, 7 mkr., "Kəmalə-Nərimin" Şadlıq Sarayının yanı

📍 Binəqədi rayonu, 9 mkr., "Tərən" Şadlıq Sarayının yanı

☎ +99455 869-08-08

Məşqçi: Səxavət m.

Britaniya Kraliçasına Azərbaycan Prezidentinin hədiyyə etdiyi "Şöhrət" adlı Qarabağ atı təqdim olunub

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabet Azərbaycan Respublikasının Atçılıq Federasiyasının (ARAF) prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Kral ailəsi üzvlərinin şərəfinə ənənəvi təşkil edilən Vindzor Kral Atçılıq Şousunda Azərbaycan təmsilçilərinin çıxışlarını hər zaman böyük maraqla izləyən Kraliçaya Azərbaycan Prezidenti İlham Əliyevin hədiyyəsi – "Şöhrət" adlı Qarabağ atı təqdim olunub. Kraliçaya hədiyyə olunan at Vindzor qəsriyə gətirilərək, haqqında bütün məlumatların yer aldığı sertifikatla birlikdə yeni sahibinə təhvil verilib.

Daha sonra Azərbaycanın tanınmış heykəltəraşı Faiq Hacıyevin yaratdığı "Alxan" adlı Qarabağ, "Qalxan"



adlı Dilbaz atlarının heykəlləri Kraliçaya hədiyyə olunub.

Kraliça II Elizabet hədiyyəyə görə təşəkkür edib, Vindzor Kral Atçılıq Şousu tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

Qeyd edək ki, 1956-cı ildə SS-

Rİ-nin rəhbəri Nikita Xruşşov Kraliça II Elizabetə "Zaman" adlı Qarabağ atı hədiyyə edib. Ancaq həmin at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzor sarayında Kraliça II Elizabetə təqdim edilib.

Radik İsayevdən bürünc medal

Mayın 22-də Böyük Britaniyanın Mançester şəhərində təşkil olunan taekvondo üzrə Avropa çempionatına yekun vurulub.

Yarışın sonuncu günündə Azərbaycanın daha üç taekvondoçusu dayanq üzərinə çıxıb.

Kişilər arasında 74 kiloqram çəki dərəcəsinə çıxış edən Eltac Qafarov 1/16 final mərhələsində Kunter Stroom Karlla (Estoniya) qarşılaşıb. Rəqibini vaxtından əvvəl 22:2 hesabı ilə üstələyən idmançımız növbəti mərhələdə türkiyəli Muhammed Yıldızla 4:9 hesabı ilə uduzaraq qitə çempionatını medalsız başa vurub.

"Rio-2016" Yay Olimpiya Oyunlarının qalibi olan Radik İsayev (87 kq-dan yuxarı) dördüncü finalda Cem Ünlüsoya (Almaniya) 9:1 hesabı ilə qalib gələrək, yarımfinağa yüksəlib. Finalın bir addımlığında türkiyəli Emre Ateşliyə məğlub olan (7:8) taekvondoçumuz Avropa çempionatında bürünc medal qazanıb.



Qadın taekvondoçumuz Fatimə Məcidova (57 kq) 1/16 finalda italiyalı Giada Al Halvani ilə qarşılaşıb. Rəqibinə 0:22 hesabı ilə məğlub olan idmançımız çempionatı erkən tərk edib.

Bu gün, həmçinin Azərbaycanın bir parataekvondoçusu da qüvvəsini sınayıb. Sadiq Həmidovun (63 kq) ilk rəqibi özbəkistanlı Zuxriddin Toxirov olub. Özbək idmançı qadağan olunmuş baş zərbəsinə görə yarışdan

uzaqlaşdırılıb və qələbə təmsilçimizə verilib. Yarımfinağa adlayan Sadiq italiyalı Antonino Bossoloya məğlub (6:19) olaraq yarışın bürünc medalına sahib olub.

Qeyd edək ki, Azərbaycan yarışda 13 taekvondoçu və 5 parataekvondoçu ilə təmsil olunub. Daha əvvəl parataekvondoçulardan İmaməddin Xəlilov (70 kq) gümüş, Sabir Zeynalov (58 kq) bürünc medal əldə ediblər. Digərləri qitə çempionatını medalsız başa vurublar.

Azərbaycan atıcısı Ruslan Lunyov Qranada Qran-Pri turnirində qızıl medal qazanıb



May ayının 23-ü İspaniyanın Qranada şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Qran-Pri yarışları start götürüb.

Tüfəng, tapança və stend atıcılığı üzrə yarışlarda 37 ölkədən 250-dən çox idmançı medallar uğrunda mübarizə aparıb. Yarışın ilk qaliblərindən biri atletimiz Ruslan Lunyov olub. Azərbaycanlı atlet 26 ən güclü atıcı arasında fərqlənməyə nail olub. Təmsilçimiz 10 metr məsafəyə pnevmatik tapançadan atəşəçmada qalib gələrək qızıl medal qazanıb.

Akrobatika gimnastikası üzrə qadın qrupu və qarışıq cütlüyümüz ilk dəfə dünya kuboku yarışlarında qızıl medala sahib olublar

Polşanın Jeşuf şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku yarışları keçirilib.

Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda yığma komandamızın üzvləri qarışıq hərəkətlər proqramında 2 qızıl və 1 gümüş medal əldə ediblər.

Leyla Bəşirova, Nəzrin Fərmanova, Məsumə Məmmədza-dədən ibarət qadın qrupumuz, Ağasif Rəhimov və Raziyyə Seyidli-dən ibarət qarışıq cütlüyümüz qızıl, Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyümüz gümüş medal qazanıblar.

Qeyd edək ki, qadın qrupu və qarışıq cütlüyümüzün qazandığı nailiyyət akrobatika gimnastikası üzrə dünya kuboku yarışlarında əldə olunan ilk qızıl medaldır.



İstanbulda "Turkish Open" beynəlxalq turnirində idmançılarımız uğurla çıxış ediblər

dünya kuboku yarışları sayılan "Turkish Open" beynəlxalq turnirində idmançılarımız uğurla çıxış ediblər.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kikboksinqçilərimiz qardaş ölkədə 49 medal qazanıblar. Bunlardan 13-ü qızıl, 9-u gümüş və 27-si bürünc medaldır. Bu nəticə ilə Azərbaycan yarışda ən yaxşı nəticə göstərən beşinci ölkə olub.

İlk dəfə bu yarışda kikboksinqin "point faytinq" növü üzrə yarışan millimiz 6 bürünc medal qazanıb. Həmin idmançılar ölkəmizi Konyada keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında təmsil edəcəklər.

Kikboksinq üzrə millimizin İslamiadadan öncə daha bir beynəlxalq yarışda çıxışı gözlənilir. Belə ki, təmsilçilərimiz iyunun 2-5-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək növbəti dünya kuboku yarışında güclərini sınayacaqlar.



İstanbulda yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçirilən kikboksinq üzrə



AZART FK



ÖVLADLARINIZIN SAĞLAM, AKTİV VƏ EYNİ ZAMANDA GÜCLÜ OLMASINI
İSTƏYİRSİNİZ? O ZAMAN ONLARI FUTBOL MƏŞQLƏRİNƏ YAZDIRIN!

ƏLAQƏ NÖMRƏSİ : +99455 869 08 08

WWW.AZART-GROUP.COM

Instagram icon AZART.FK

Yeni



Nati®

Lay-Lay



Kakao Kremli vafli





Handmade in Italy





VIP Sport
professional



*Tofiq Bəhrəmov adına
Respublika Stadionu*

Tel: (+994 12) 564 86 23

Mob: (+994 55) 464 13 31

www.vipsport.az



Vip Rəhbər Dəstləri
Menecer Dəstləri
İşçi Dəstləri

Toplantı Masaları
Qəbul Masaları
Divanlar
Kürsülər və Oturacaqlar



📍 Nərimanov rayonu,
Aşıq Molla Cümə 46b

☎ (+994) 12 525 41 52
📞 (+994) 55 208 97 82

🌐 www.offissa.com
✉ salon@offissa.com

CARPRO

ikinci əl avtomobillərin etibarlı satış ünvanı.

Ünvan Babək Pr. 61 C,
Otoplaza Mall avtomobil şəhərciyi



www.carpro.az